


BƏXTİYAR VAHABZADƏ



*Sandıqdan  
səslər*

BƏXTİYAR VAHABZADƏ

116  
V-15

224 456.

# SANDIQDAN SƏSLƏR




BAKİ-TƏFƏKKÜR-2002

### Bəxtiyar Vahabzadə

V 27 Sandıqdan səslər. Şerlər. Azərb. dilində  
B.: "Təfəkkür" NPM, 2002. 128 səh.

Bəxtiyar Vahabzadənin "Sandıqdan səslər" başlığı altında toplanmış şerləri Sovet rejimi dövründə mövcud quruluşa qarşı yazılmış əsərlərdir. Kitabdakı şerlərin bir qismi ayrı-ayrı dövrlərdə müəllifin başqa kitablarında verilsə də, tam halda bu nəşrdə öz əksini tapmışdır. Vaxtilə arxivində gizlətdiyi, Sovet rejiminə ayna tutan bu şerlər müəllifin yaradıcılığında xüsusi yer tutur.

V 4702060202 - 025  
099 - 2002



Az 2

©"Təfəkkür" NPM, 2002

### ÖN SÖZ

Mən sovet rejiminə qatı düşmən olan, onunla heç cür barışmayaşın, namaz üstə ona lənət oxuyan, məhvini arzulayan savadsız, lakin açıq gözlü dindar bir ailədə böyümüşəm. Uşaq yaşlarımdan mən Sovet rejiminin zülmünü, zoraklığını (1930-cu ildə Şəki üsyani, üsyandan sonra qırğınlar və sürgünlər, ata və emilərimin həbsi və s.) öz gözlərimdə görüb, ağlımla dərk etmişəm. Belə ki, hələ uşaqlıqdan qəlbimdə o rejimə nifrat toxumları səpildi. Həmən bu toxumlar sonradan cücərib şerlərə çevrildi.

Qələmim püxtələşdikcə mövcud quruluşa nifratım də ildən-ilə dərinləşir və bu gizli hissimi ifadə etmək üçün yollar axtarırdım. Hələ kifayət qədər təcrübəm və səriştəm olmadığını görə, Universitetdə oxuduğum müharibə illərində sözümü birbaşa deyir və əlbəttə, bu cür şerləri çap üçün yazmır, arxivimdə gizlədirdim.

Bu illərdən başlayaraq 1988—89-cu illərə qədər rejimə qarşı yazdığım əsərləri iki qismə bölmək olar: bir qismi birbaşa, açıq-aşkar rejimin qüsurlarını, töretdiyi faciələri eks etdirən yazılar, o biri qismi isə senzurəni aldatmaq üçün təsvir olunan hadisəni, nəql olunan əhvalatı, yaxud şahidi olduğum faciəni ya tarixə, ya da xarici ölkələrə keçirmək yolu ilə yazılan əsərlər.

Birinci qismə aid olunan əsərlər, əlbəttə, çap üçün deyil, arxivim üçün yazılırdı. Bu əsərlərin böyük bir qismi ilk dəfə "Nagıl-həyat" (1991), "Ümidə heykəl qoyun" (1993), "Körpü çaydan uzaq düşüb" (1996) adlı kitablarımda "Sandıqdan səslər" başlığı altında işıq üzü görmüşdür.

Rejimin dəhşətlərindən heç şeyi gizlətmədən açıq-aşkar bəhs edən bu şerlərin yaranma tarixi və səbəblərindən danışmazdan əvvəl senzurəni aldatma yolu ilə eyhamlar və rəmzlərlə yazdığım şerlərdən bəhs etmək istəyirəm. Burda böyük M.F.Axundzadənin "Zamani, yaxud məkanı dəyişməklə sözünü demək üsulu"ndan istifadə edirdim. 1959—1961-ci illərdə xarici ölkələrə səyahətə çıxmışım bu işdə mənim dadımı çatdı. Bu münasibətlə yazdığım "Ələddinin çırığı", "Özünə yalvarsana", "Ehramların önündə",

"Aclardan toxlara", "Taqi-kəsra öönündə", "Baba gur-gur", "Açıq şəhər", "Latin dili" və sairə şərlərimdə guya yadellilər tərəfindən işgal edilib talanan ərəb ölkələrindən söhbət gedir. Amma ağıllı oxucu sətirlərin arxasında gizlənmiş məkanı tapır, nəyə və hara işarə etdiyimi anlayırdı. Məsələn, Tanjera həsr etdiyim "Açıq şəhər" şerimdə yazdım:

Ağaclar oldu sənin,  
Meyvələri özgənin.  
Balan xoş güne həsrət,  
Özün özünə həsrət.  
... Oldun yadlara möhtac  
"Yersiz gəldi, yerli qaç".  
Öz oğluna, qızına  
Güzaran çətin oldu.  
Gələn qara ehtiyac,  
Gedən ismətin oldu.

70-ci illərdə böyük fizik, hidrogen bombasının atası Saxarov Sovet rejiminə qarşı çıxdığı fikirlərinə görə təqib olunmağa başladı. O zaman Sovet dikturasına qarşı olan bütün açıq fikirli adamlar Saxarova rəğbət bəsləyirdi. Mən bu böyük şəxsiyyətə rəğbət bəsləməklə yanaşı, bir yol tapıb onun rejimə olan etirazını qələmə almaq istəyirdim. O zaman qəzetlərdə oxudum ki, "ABŞ-da "başqa cür düşünənlərin" adı guya "qara siyahiya" düşür və bu adamlardan biri də "xalqlar arasında sülhü möhkəmləndirmək üçün" Beynəxalq Lenin və Nobel mükafatları laureati Laynus Polinqdir". Bu xəbər Saxarovun ədalətli mübarizəsinə qələmə almaq üçün mənim əlimə tutalqa verdi. L.Polinq haqqında sovet qəzetlərinin yazdığı yuxarıdakı cümlələri epiqraf götürərək "Dan yeri" şerimi yazdım. Lakin ağıllı oxucu mənim dediklərimin L.Polinqə və ABŞ-a deyil, məhz Saxarova və Sovetlər İttifaqına aid olduğunu dərhal başa düşür:

Hökumətlər cərgəsində öz yerin var,  
Hidrogenin, atomun var,  
Nələrin var, nələrin var.

... Belə qorxunc silahları olan ölkə  
Qorxarmı heç?

Sən qorxursan, dünən, bu gün  
Min hidrogen bombasından.  
Qorxuludur sənin üçün  
Qanan bir baş, yanın ürək.  
Sən atomdan qorxmamışan  
Bir fikirdən, düşüncədən qorxduğun tək.  
Boyaları həqiqətdən,  
Həqiqəti rəzalətdən,  
Öz gözüylə gördüyüնu boş nağıldan  
Seçə bilən bir ağıldan  
Niyə qorxdun?

Əgər Laynus böhtançisa, yalançisa,  
Niyə onun dedyini

Memlekətdən gizlədirsen,  
Niyə onu həbs edirsən?

... Ey Vətənən alışanlar,  
Qismətiniz ölüm, zindan!  
Sən qorxursan,  
Bu qorxunun ağırlığı  
Sənin haqsız əməlinin  
Çekisidir, dəyəridir.  
Üfüqdəki al rəngə bax,  
Dan yeridir, dan yeridir.

1968-ci ildə Daşkənddə mənim də iştirak etdiyim "Afrika və Asiya yazıçılarının müşavirəsi" keçirildi. Bu münasibətlə mən "Neo" adlı bir şer yazdım. Şerdə məhkum bir xalqın nümayəndəsinin dililə öz dərdimizi dilə götirmişdim:

Sizin kimi bir insanıq,  
Biz nə daşıq, nə dəmirik.  
Yetər, artıq biz heç kəsə  
Yamaq olmaq istəmirik.  
Yaman dərddir özgəsinə yamaq olmaq.  
Yaman dərddir —  
Azadlığın həsrətinə damaq olmaq.  
Yaman dərddir —  
Gözün ola, amma görə bilməyəsən.  
Yaman dərddir, əlin ola,  
Evindəki zir-zibili  
Sən süpürə bilməyəsən.  
Yaman dərddir, dilin ola,  
Nə danışib, nə dinəsən.  
Yaman dərddir, ağlın ola,  
Başqasının ağılı ilə düşünəsən!

Bu üsuldan istifadə edərək yazdığınış şer və poemalar kifayət qədərdir.

50-ci illərin sonunda Əlcəzair xalqı fransız imperializminə qarşı böyük azadlıq mübarizəsinə başladı. 8 il davam edən bu böyük istiqlal hərəkatı, nəhayət, əlcəzairlilərin qələbəsi ilə qurtardı. Mən 1964-cü ildə bu mübarizəyə "Yollar—oğullar" adlı bir poemə həsr etdim. Poemanı çap etmək üçün "Azərbaycan" dərgisinə verdim. O zaman dərgidə çalışan qələm yoldaşım (artıq rəhmətə getmiş bir şair) açıq imzası ilə Yaziçılar İttifaqının sədri Mehdi Hüseynə, KQB-yə və MK-ya məktubla müraciət edərək bu əsərə Əlcəzair-fransız münasibətindən deyil, məhz rus-Azərbaycan münasibətindən bəhs olunduğunu və bu əsərin antisovet cəbhəsindən yazıldığını iddia etdi. Əsər müzakirəyə verildi. Bu gün mən xatirəsi önündə böyük minnədarlıq və şükrənlıq hissiliyə deməliyəm ki, mənim həmkarımın yazdığı donos nə qədər həqiqət olsa da, məni o bələdan Mehdi Hüseyin xilas etdi. Yadimdadır, M.Hüseyin mətbəədə artıq yiğilmiş həmin əsərin üstünə bu söz-

ləri yazmışdı: "İmperializmə qarşı yazılmış əsər nə vaxtdan anti-sovet hesab olunub? Aktual mövzuya həsr olunmuş bu əsərin nəşr olunmasının məsuliyyətini öz boynuma götürürəm".

Beləliklə də, əsər çap olundu.

Əsərin qəhrəmanı ərəb oğlu Mustafanın dili ilə deyilən:

Dağ olub üstümə qat-qat qalınca,  
Məndən uca dağlar kölgə salınca  
Daş olub dağlardan uzaq olaydım.  
Gündən işq alan bir ay olunca  
Bir evi nurladan çıraq olaydım —

misraları əsərin əsas leytmotivi idi.

Mənim ən böyük mübarizəm isə sovet dövründə ayaqlar altında tapdanan, qapılar arxasında qalan ana dilimizin uğrunda həm əməli işimdə, həm də yaradıcılığında ardıcıl mübarizə idi. Mən bu mövzuya onlarla məqalə, onlarla şer və poemə həsr etmişəm. Demək olar ki, bütün poemalarımın ricət hissəsində dolayı ilə bu və ya başqa şəkildə dilimizin rəsmi dövlət idarələrindən qovulmasına etirazımı bildirmiş, onun hüququnun qaytarılmasını arzulamışam. Məsələn, 1988-ci ildə yazdığım "İki qorxu" poeması:

Vətəndən qovuldu ana dilimiz,  
Ana dili dedik gəlmə, yad dile.  
Ərəbcə danışdıq ölürlərə biz,  
Rusca qırıldatdıq dirilər ilə.

Elə həmin poemada o zaman haqq və hüquqlarımızın tapdandasına, ağ yalanların cövlən etməsinə, ana dilimizin əridilməsinə qarşı bəzən açıq, bəzən də müxtəlif üsullardan istifadə edərək yazdığınış şerlərdən bəhs edərək yazıram:

Ağır qəm yüküdür bunlar bir ömrün,  
Açılsın tökülsün deyirəm bu gün  
Mənim ürəyimin gizli sırları.  
Ey cavan oxucum, bu şerləri

Qoruyub mən bu gün çatdırdım sənə,  
İndi də verirəm müzakirənə.  
İşterəm biləsən ürəklərimiz  
Susmadı... kölgədə yatan olmadıq.  
O vaxtlar qəhrəman olmasaq da biz,  
Yalana aldanan nadan olmadıq.

Ana dilimizə həsr etdiyim bir çox şerlərimdən başqa, məqale və poemalarımda ana dilinin hər bir xalqın milli varlığının birinci göstəricisi olduğunu dəfələrlə vurgulamışam. Bu tipli yazılarımın hamısında "Dil yoxsa, millət də yoxdur" fikrini bayraq etmiş, mübarizəmi bu program əsasında aparmışam. Bu cəhətdən 1962-ci ildə Sabirə həsr etdiyim "Ağlar—güləyən" və 1984-cü ildə Gündəy Azərbaycanın fədakar qızı Mərziyə Üsküyüyə həsr etdiyim "Mərziyə" poeması əsas yer tutur. "Mərziyə" poemasında bir millət üçün Ana dilinin mənasını, mahiyətini tərənnüm edən və dilimizin bugünkü durumunu əks etdirən ayrıca fəsil var. Bu fəsil belə bitir:

Ey bu günü dilim-dilim  
Parçalanın ana dilim,  
Sinesində od qalanın ana dilim,  
Qapıların arxasında  
Boynu büük qalan dilim,  
Var ikən yox olan dilim,  
Ayaqlarda kilim dilim,  
Savaşlarda bir qəhrəman,  
Barışlarda helim dilim.

Sovet hakimiyyəti illərində vəziyyət elə idi ki, rus dilini mükəmməl bilməyən adamlar nə vəzifədə, nə də elmi sahədə yüksələ bilmir, ehtiyac içərisində yaşamalı olurdu. Ona görə də valideynlər öz uşaqlarını rus məktəblərində oxudur və nəticədə Azərbaycan məktəblərinin sayı ilbəil azalırdı. Bu vəziyyəti çox yaxşı bilsəm də, mən öz uşaqlarımı Azərbaycan məktəblərində

oxudur və övladlarını rus məktəblərinə verən ailələrlə həmişə mübarizə aparır və onların "daxili işlərinə" qarışlığıma görə belə ailələrin nifrətini qazanırdım. Bir gün mənə məlum oldu ki, mənim uşaqlarımı ana dilində dərs verən müəllimlərin əksəriyyəti öz uşaqlarını rus məktəblərində oxudurlar. Mən 1967-ci ildə belə müəllimlərə qarşı "Riyakar" adlı bir şer yazdım:

Mənim övladıma ana dilində  
Dərs verən "ağilli" müəllimə bax.  
"Vətən", "Vətən" deyir, öz övladını  
Əcnəbi dilində oxudur ancaq.  
Özgəyə "dilini öyrən" deyirsən,  
Özünsə bu dili bəyənməyirsən.

Niyə özümüzü ögey sayaq biz,  
Niyə atamızı tanımayaq biz?  
Özgəni sevirsən? İnanmiram mən.  
Özünü sevməyen özgəni sevməz.  
Vətənin dilinə gərəksiz deyən  
Vətənin özünü necə sevir bəs?

Üzünə dursayıdı yediyin çörək,  
Rəzil olduğunu yəqin qanardın.  
Dilimi dansaydım mən də sənin tək,  
Sən kimə dərs deyib pul qazanardin?

Bəli, o zaman mən və mənim kimi ana dilinə hörmət edən, onun gələcəyini düşünənlər olmasayı, özünü ağilli bilib övladını rus məktəblərində oxudan Azərbaycan məktəblərinin müəllimləri kimə dərs deyəcək və evində öz millətinə düşmən hazırlayan balalarını hansı maaşla dolandıracaqdı? Heç yadimdən çıxmaz, kiçik oğluma ədəbiyyat dərsi verən yaşılı müəllimlə o zaman aramızda belə bir söhbət olmuşdu. Mən ondan soruşdum:

— Siz öz övladınızı rus məktəbində oxutmaqla düzmü iş görürsünüz?

O: — Bəli.

Mən: — Demək, siz bu işi ağıllı hərəkət hesab edirsınız?

O: — Bəli.

Mən: — Onda siz məni səfəh hesab edirsiniz?

O: — Allah eləməsin.

Mən: — Sizin məntiqinizdən belə çıxır ki, mən də ağıllı olsaydım, sizin kimi övladlarımı rus məktəbinə verərdim. Verməmişəm, demək, mən sizin kimi ağıllı deyil, səfəhəm. Demək, siz səfəhlərin uşaqlarına dərs deyirsiniz. Səfəhlərin uşaqları da özləri kimi səfəh olar. Amma unutmayın, səfəhlərə dərs deyənin özü də səfəhdür.

Söz müəllimi gülə kimi tutdu. Amma cavab verə bilməyib mənimlə xudahafızlaşmadan çıxıb getdi. Mən ertəsi günü "Riyakar" şerimi yazdım.

Ana dilimizin qəsdən, şüurlu surətdə assimilə edilməsinə qarşı 1967-ci ildə yazdığını və bunun üstündə təqiblər və təhdidlərlə qarşılaşdığını şerlərdən biri də "Latin dili"dir. Şerin sonunda Kəsablanka yazımaqla özümü senzuradan qorumaq istəmişdim. Lakin şer çap olunanın bir qədər sonra məni məşhər ayağına çəkdi. Şerin məzmunu belədir: Latin xalqı indi ölü xalqdır. Amma latin dili bütün elmlərdə istilah olaraq yaşamaqdadır. Buna görə bu dildə danışan millətin özü ölsə də dili yaşayır. Amma dünyada elə millətlər var ki, özləri yaşasa da dillərini öldürüb'lər.

Burdan eyhamın əridilməkdə olan ana dilimizə vurulduğu aydın olmurmu?

Öz dərdimizi dilə getirmək üçün məkanı xarici məmlekətlərə, yaxud da tarixə keçirmək ("Yollar — oğullar" — Əlcəzaiə, "Mərziyə" və "Bağışlayın səhv olub" — İrana, "Amerika gözəli" — ABŞ-a, "Təzadalar" — Vyetnama və ABŞ-a, "Ağlar-güləyən" — tarixə, "Dan yeri" — ABŞ-a, "Şan-yan deyir" — Çinə, "Hayd-park" — İngiltərəyə və s.) üsulu ezop dili ilə yazılmışdır. Bu üsulun arxasında duran mətləbi oxucuya daha aydın çatdırmaq üçün 1981-ci ildə qələmə aldiğim "Başqasınınrasında" şerində yazmışdım:

İçimi göstərmədim cahil tutan güzgüyə,  
Üzdə gülüb, içimdə müşgülüme ağladım.  
Millətimin dərdini ünvanlayıb özgəyə,  
Başqasınınrasında öz ölümə ağladım.

Açıq-aydın hədəfə birbaşa vurdugum şerlərin isə izaha, açıqlamaya ehtiyacı yoxdur. Həyatda gördüyüüm, lakin dilə getirə bilmədiyim yalnız kağızlara köçürüb arxivimdə saxlamaqla təselli tapdığım şerlər mənim ürək ağırlarımdır.

1956-ci il oktyabr ayında universitet tələbələrini müəllimlərin rəhbərliyi ilə Şamxora pambıq yiğimina göndərmişdilər. Mən bir neçə gün Şamxorda pambıq yiğimində oldum. Bizim millətimiz üçün pambığın nə boyda fəlakət olduğunu, qız-gəlinlərimizin insanlıqdan çıxdığını, əyilib-qalxmaqdan analıqlarını itirdiklərini gördüm və orda "Pambıq" adlı bir şer yazdım:

Havaya sovrulur əlimin rənci,  
Qocaya döndərdin cavani, gənci.  
Yazı əkinçiyik, qış dilənçi,  
Düşmüşük əlindən azara, pambıq.

Anamın-bacımın yeyib etini,  
Gözündə qoyursan hər niyyətini.  
Çəkirsən kəndlinin heysiyyətini,  
Hərrac malı kimi bazara, pambıq.

... Hər zülmə, cəfaya sine gərmişik,  
Xeyiri, qazancı yela vermişik.  
Səni biz əkmışik, biz becərmişik,  
Yüklənib gedirsən bəs hara, pambıq?

1961-ci ildə Yaltaya — yaradıcılıq evində işləməyə getmişdim. Tatar türklerinin öz halalca torpağı olan Krimdan Orta Asiya sürgün edildiğini bilirdim. Burda addimbaşı tatar-türk izləri-

nə rast gəlir və bu boyda haqsızlığa dözə bilmirdim. Nəhayət, Krim türklərinin faciəsini əks etdirən şerimi yazdım:

Krim, Yalta, Qızıldaş... Bir xalqın ata yurdu—  
O xalqa yad, ay allah, gəlməyə vətən oldu.  
İndi necə ayıraq burda xeyirdən şəri,  
Axı, haqqın gözləri oyum-oyum oyulmuş.  
Torpağın altındadır torpağın sahibləri,  
Gəlmələr torpaq üstə torpağa sahib olmuş.

Eyni mövzunu 1980-ci ildə Krimin Aluştada şəhərində olduğum zaman başqa şəkildə "Aluştada Əmət xan Sultanın heykəli öünündə" adlı şerimdə qələmə aldım. İkinci Cahan hərbi illərində Krim türklərini Krimdan sürgün etdilər. Həmin müharibədə Rusyanın müdafiəsində böyük qəhrəmanlıqlar göstərmiş Krim türkü Əmət xan Sultan iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyüne görə, ona qanun üzrə vətənində heykəl qoyulmalı idi. Əmət xan vətənə qayıdır görür ki, uğrunda vuruşduğu ruslar onun millətini öz halal torpaqlarından sürgün etmişlər. Ondan soruşurlar: "Sənin heykəlini millətin sürgün olunduğu yerdə qoyaq, yoxsa doğulduğun Aluştada?" O, öz doğma vətənini seçir. Paradoksa baxın: Millətin qovulduğu yerdə həmin millətin oğluna heykəl!

Sənin ana torpağında özünə yox,  
Təkcə sənin heykəlinə yer verdilər.  
Sənə sənin öz haqqını göstərdilər.  
... heykələ bax!  
Qəzəb yağır baxışından.  
Sən dostunla düşmənini  
Seçəmmədin, ey Əmət xan.  
Sən qəzəblə nə baxırsan Qərbə sarı?  
Döndər, döndər sən Şimala  
O qəzəbli baxışları.  
Qərbədə deyil, qardaş, sənin  
Şimaldadır öz düşmənin.

O düşmən ki, torpağına sahib olub  
Səni dandı.  
... heykələ bax! Dayanıbdır əzəmətlə,  
Ləyaqətlə,  
Öz xalqının şərəfini  
Qoruyan bir ığid kimi.  
Döşündəki o ulduzlar  
Əldən çıxan torpağının əvəzimi?  
... Ey vətəndə daşa dönüb yalqız qalan,  
Sən döyüşdün  
Düşməninin düşməniylə nahaq yero.  
Döşündəki nişanlardan  
Bu gün gərək Vətən boyda  
Dərd göyərə, qəm göyərə.

Arxiv şerlərim içərisində 1964-cü ildə yazdığım "Nağıl—həyat" şeri, mənə görə, kəskinliyi və bədiiiliyi etibarı ilə dəha tutarlıdır. Anama müraciətən yazılmış bu şer Vətəni və milləti "maladesə" qurban verən ölkə rəhbərlərinin satqınlığına həsr olunmuşdur. Şerin əvvəlində anama üz tutub günümüzün dəhşətlərini unutmaq üçün mənə nağıl danışmasını istəyirəm. Çünkü nagişaların sonu xoşbəxt sonluqla bitir. Şerin ikinci hissəsində isə nagişardan bezib real həyata qayıdıräm:

Danışma, ay anam, danışma, kiri.  
Beynimə batmayır bu əfsanələr.  
Divlər görmüşəm ki, nağıl divləri  
Onların yanında toyuğa bənzər.

Nadanlar görmüşəm, öz yolundakı  
Dikə eniş deyir, düzə dik deyir.  
Tülkü'lər görmüşəm, öz qolundakı  
Dəmir zəncirlərə bilərzik deyir.

Quldurlar görmüşəm, özgə yer deyil,  
Yurdunu talayib asude yatmış.  
Tacirlər görmüşəm, simuzər deyil,  
"Malades" sözünə vətəni satmış.

Beləliklə, məncə, Sovet rejiminə ayna tutan "Sandıqdan səslər" başlığı altında yazış arxivimdə gizlətdiyim bu şerlər mənim yaradıcılığında xüsusi yer tutur.

## YOX

Ömrüm başdan-başa ahu-nalədir,  
Çox da ki, dilimin ahu-zarı yox.  
Hər il bahar gəlir çölə, çəmənə,  
Nə olsun, könlümün öz baharı yox.

Düşdüğüm dünyani düşündüm dərin,  
Önündə acizəm mən bu sırlərin.  
Könlümdə bəslənən cəvahirlərin  
Kolxoz bazarında xiridarı yox.

Dar gəlir könlümə dünya büsbütün,  
Dünya da kiçilir yoxsa günbəgün?  
Yaralı könlümün, yaziq könlümün  
Nə göydə, nə yerdə bir qərarı yox.

Alçaldım yerə də, qalxdım göyə də,  
Başımın üstündə gördüm min hədə.  
Dinməyə qoymular,  
düşünməyə də  
Axı, mən yazığın ixtiyarı yox.

1948

## ƏMZİK

— Südüm yoxdur, körpə quzum, ağlama,  
Şirin sözüm, iki gözüm, ağlama.  
Əmziyini əm görüm,  
Gözlərini yum görüm.  
... Körpə əmir əmziyi,  
Elə bilir, məmədir.  
Aldadana can qurban,  
Dünyada kim kimədir?!

Aldadırıq, aldanırıq elə biz  
Saxta əmzik ağızımızda bal dadır.  
Uşaq ikən öz doğmaca anamız,  
Böyüyəndə həyat bizi aldadır.

*Mart, 1953*

224 456

## GÜNAH ƏSRİN ÖZÜNDƏDİR

*Altmışında alma əsa,  
Yetmişində batma yasa.  
Hər kəs yüzü yaşamasa,  
Günah onun özündədir.*

*O.Sarıyəlli*

Sən arifsən, Osman qağa,  
Gör bir insan nə gündədir.  
Hər muradin, hər istəyin  
Hələ sənin gözündədir.

Küyə getmə sən bu qədər,  
Yelə vermə ömrü hədər.  
Kimə gərək yalan sözlər?  
Sözün gücü düzündədir.

Zaman ilə ver səs-səsə,  
Heç olmasa bu sindəsə...  
Dürr dənizin dibindəsə,  
Çör-çöp suyun üzündədir.

Dedim: "düz yaz", dedin: "Yavaş!".  
Basdı səni qorxu, təlaş.  
Bilirsən ki, "böyük qardaş"  
Hər sözünün izindədir.

Aç gözünü, Osman dədə,  
Yüz "niyə" var hər "niyə"də.  
Ömür çatmir əlliye də,  
Günah əsrin özündədir.

*21 noyabr 1955*

## PƏMBİQ

Adına min lənət, özün bir yana,  
Gəlmışik əlindən zinhara, pəmbiq.  
Rəngin ağdırsa da yazıq kəndlinin  
Elədin gününü sən qara, pəmbiq.

Havaya sovrular əlimin rənci,  
Qocaya döndərdin cahılı, gənci.  
Yazı əkinçiyik, qış dilənçi,  
Düşmüsük əlindən azara, pəmbiq.

Sən mənim xalqıma kəsildin qənim,  
Çox da ki, bahadır qiymətin sənin.  
Millət lüt-üryandır,  
amma özgənin  
Əynində dönürsən paltara, pəmbiq.

Anamın, bacımın yeyib etini,  
Gözündə qoyursan hər niyyətini.  
Çekirsən kəndlinin heysiyyətini,  
Hərrac malı kimi bazara, pəmbiq.

Hər zülmə, cəfaya sinə gərmişik,  
Xeyiri, qazancı yelə vermişik.  
Səni biz əkmişik, bizbecərmışik,  
Yüklənib gedirsen bəs hara, pəmbiq?

30 oktyabr 1956  
Şamxor

## ALDANIŞ

Yol gedirik bayaqdan,  
Ada görüb uzaqdan,  
Şükr elədik Allah'a,  
Elə düşündük daha  
Dənizin sahilidi...  
Qoparmadı Tanrısa  
Qolumuzdan zənciri,  
Dilimizdən kilidi!

1958

## OLDU

Mən ələmdən qaçırdım,  
Ələm mənə tuş oldu.  
Bəxtimin göyərçini  
Bağçamda bayquş oldu.

Dağlar tufan qopardı,  
Sel Saranı apardı.  
Qəza başımı yardımı,  
Günahkarı daş oldu.

Kimə bu sırrı açım?  
Necə özümdən qaçım?  
Vaxtsız ağardı saçım,  
Günahkarı yaşı oldu.

Yaman bəd əsdi rüzgar,  
Saraldo bağ-baxçalar,  
Taleyimə yağıdı qar,  
Günahkarı qış oldu.

Adım oldu Bəxtiyar,  
Bəxt, adımdan bəxt umar.  
Nəşə mənə — zəhrimər,  
Ələm mənə — nuş oldu.

1961

## VƏTƏNDƏŞLİQ VƏSİQƏM

(kiçik poema)

Əcnəbi məmləkətə  
Bizim gəmi yan aldı,  
Məni həyəcan aldı.  
Oxuyunca öndəki  
Binanın üstündəki

Yazını...  
Bu ölkədə  
Gözümə ilk dəyən şey  
Həmin bù yazı oldu,  
Mənim yanın sinəmə  
Elə bil buz qoyuldu.  
Dönə-dönə oxudum,  
Dönə-dönə mən onu.

O nədir ki?  
Sən də, gel  
Oxu: "Yolçu salonu".

Duman qalxır başımdan,  
Od püşkürür dilimdən.  
Bu doğma kəlmələri  
İcmək istəyirəm mən.  
Yayın isti çağında,  
Səhralar qucağında,  
Dodaqları çatlayan  
Ümidsiz yolcu kimi.

Arzumsa əl çatmayan  
Bir qayanın başından  
Axır, axır su kimi...  
Aman allah!.. bu nədir?  
İşə bax... hər şey mənim  
öz ana dilimdədir,  
"Əcnəbi məmləkətdə".

Necə udum, necə mən  
Bu həsrəti, bu qəmi?  
Öz doğma vətənimdən  
Sürgün olmuş öz dilim  
"Əcnəbi ölkəyəmi?"

Gəmidən yerə düşdüm,  
ilk dəfə  
neçə illik  
həsrətimlə öpüşdüm.  
"Oxqay?" deyib dərindən  
Mən bu boyda şəhəri  
Sanki basdım bağırma.  
Aldığım hər nəfəsi  
Məlhəm bildim ağrıma.

Hər kipriyim göz oldu,  
Hər tüküm də bir qulaq.  
Bütün əzalarımla  
Onu görmək istədim.  
"Bu ölkə başdan-başa  
Həm də mənimdir" dedim.  
Mənim arzum, istəyim  
Kimsəyə sezilmədi.  
Məni güdənlər belə  
Bunu sezə bilmədi.  
Onlar adı göz ilə  
Göre bilməzdi bunu.  
Kim gözlə görə bilmış  
Özgənin duyğusunu?  
Mənə elə gəlir ki,  
Quşlar da səhər-səhər,  
Bu həsrət könlüm qədər  
incəldib öz səsini,

Mənim ana dilimdə  
oxuyur nəgməsini  
"əcnəbi məmləkətdə".

Baxıram məlul-məlul  
yoldan ötenlərə mən,  
Süzürəm hər birini  
yüz kərə, min kərə mən.  
Onlar nə bilsin mənim  
ürəyimdən keçəni.  
Onlar gavurmu sanıb,  
nifrətlə sözür məni?  
Onlar mənə baxırlar  
Düşmənə baxan kimi,  
Mən onlara baxıram  
can içinde can kimi.  
Mən onlara danışmaq,  
Dərdləşmək istəyirəm.  
Amma məni izleyən  
KQB-dən qorxaraq,  
Taleyə baş əyirəm.  
İşə bax! Ömrüm boyu  
Mən quruya yaş dedim,  
İt yalnız aş dedim.  
Qardaşımı əcnəbi,  
Gəlməyə qardaş dedim  
Öz doğma vətənimdə.

"Bir sovqat alaq" — deyə  
Banka getdim, dolları  
Dəyişməkçün lirəyə.  
Gözlərimlə yeyirdim  
Hər gördüğüm türkü mən.  
Bundan başqa bu anda

Nə gələrdi əlimdən?  
Dollarımı uzatdım,  
Heç üzümə baxmadan  
Mənə qəbz də verdi  
Qarabuğdayı oğlan.

İçimdəki tufanı  
Heç oxuya bilmədi  
Mənim baxışlarımdan  
Bu qarayanız oğlan.  
Boylanıb qəlbimdəki  
Öz çəkimdən çox ağır  
dərdə, ciliyə baxdım.  
Gah əlimdəki qəbzə,  
gah da lirəyə baxdım.  
Çıləm, dərdim axırdı  
Mənim həsrət gözümüzən,  
Döñə-döñə oxudum  
Əlimdəki qəbzi mən:  
"Dənizçilik bankası"  
"Mərkəzi müdirliyi"  
"Damğa pulu on quruş".  
Anamın dilindədi  
Əlimdəki bu cansız,  
Bu adicə sənəd də  
"Əcnəbi məmləkətdə".

Möhürdəki yazı da  
Mənim öz dilimdədir.  
Avtobusa minmişəm  
bu cansız, quru kağız  
yenə də əlimdədir.  
Adı kağız parçası  
Alişan bir ürəyi  
Sərinlədə bilərmiş.

Demə, mənim dilim də  
Bu dünyada nəyisə  
təsdiq edə bilərmiş,  
inkar edə bilərmiş.  
Sən, ey mənə bənzəyən  
Qarabuğdayı oğlan,  
cızma-qara etdiyin  
bir parça kağızla sən,  
Xəbərsizsən dünyani  
mənə bəxş etdiyindən.  
Vallah, qüdrət adlanan  
Bu yurd, bu vətən mənim.  
Əlimdəki qəbz də  
Vətəndaşlıq vəsiqəm  
oldu bu gündən mənim.  
Ay mənim kimliyimi  
Mənə bildirən dilim,  
Vətəndə qürbətləşən,  
Qürbətdə vətən dilim.  
Öləndə də bu kağız  
qəbrim üstdə qoyulsun,  
bu adı bank kağızı  
məndən balalarıma  
ən gözəl miras olsun!

Aman allah! Nə dedim?!

Arzuya bax, sözə bax!  
Mənim balalarım da  
Doğma ana dilinə  
Məgər həsrət qalacaq?..

7 fevral 1961  
İstanbul

## POMPEY XƏRABƏLƏRİ ÖNÜNDƏ

Ösrlər ötdükcə tarixdən bəri,  
Başqa gözlə baxır zaman hər şeyə.  
Pompey şəhərinin xərabələri  
Muzeyə dönübdür, indi muzeyə.

Axarlı-baxarlı bu qədim şəhər  
Bu gün səhnəsidir ötən tarixin.  
Bu gün izlərini axtarır bəşər,  
Dünən bir vulkanla itən tarixin.

Bu ölü şəhəri yalnız görməyə  
İldə on minlərə səyyahlar gəlir.  
Səyyah marağından hər il ölkəyə  
Neçə milyonlarla dövlət-var gəlir.

Bəs biz?  
Oyanmadıq əsrin səsindən,  
Dondu sevgimiz də, nifrətimiz də.  
Əcnəbi pul qırır xərabəsindən,  
Bizə düşmən olub sərvətimiz də.

*Fevral, 1961  
Pompey xərabələri*

\* \* \*

Krim, Yalta, Qızıldاش... Bir xalqın ata yurdu —  
O xalqa yad, ay allah, gəlməyə vətən oldu.  
De, mümkünmü ayırməq burda xeyirdən şəri?  
Axı, haqqın gözləri oyum-oyum oyulmuş.  
Torpağın altındadır torpağın sahibləri,  
Gəlmələr torpaq üstə torpağa sahib olmuş.

*Avqust, 1961  
Yalta*

## AZEROĞLU

Sən mənə həsrətsən, mən sənə həsrət,  
Bitməzmi həsrətin ömrü, ay Balaş?  
Qalmışq Vətəndə Vətənə həsrət,  
Necə vətəndaşıq, necə vətəndaş?

Təbrizdən adlayıb keçdin bu yana,  
Qardaşın yanına gəldin dərmana.  
Gördün, yaxşı gördün mən kiməm, nəyəm,  
Mən də sənin kimi yaman gündəyəm.

Qırıldılar Vətənin qol-qanadını,  
Biz xeyir oğluyduq, olduq şər oğlu.  
Niyə Azəroğlu qoydun adını,  
Hanı Azərbaycan, ay Azəroğlu?

11 mart 1961

## ASSORİ

Yıxılır uca dağlar,  
Tozu bir zaman qalır.

*Bayatıdan*

Dürmanır yoxuşu maşın nər kimi,  
Çağlayır dərədə köpüklü Qarqar.  
Dağların belinə bir kəmər kimi  
Dolanıb uzanır dolama yollar.

Mənzilə çatmağa hələ qalsa da,  
Yollar yordu məni, ləp darıxmişam.  
Təbiət nə qədər gözəl olsa da,  
Bu uzun yollarda yorulur adam.

Üzümü çevirib şoferə birdən  
— Bir şey oxusana, — dedim, — Stepan.  
— Axi, səs sarıdan çox məğmunam mən.  
— Ona məhəl qoyma, ürəkdən qopan  
Hər səs gözəl olur, bezikmişəm mən  
Eyni zənguləli xanəndələrdən.

Stepan oxudu...  
Nəsə çox yanıqlı bir mahniydi bu...  
Mahni duman oldu,  
O sardı məni,  
Qədim bir zamana apardı məni.  
Bu həzin... yanıqlı... təranələrdən  
Bir qəriblik duyдум ürəyimdə mən.  
Ötən əsrlərlə sanki öpüşdüm,  
Elə bil bir özgə aləmə düşdüm.  
Düşündüm:  
"Bu mahni nə deyir görən?  
Qəlbimə yatsa da səsi, naləsi

Bəs niyə sözləri anlamırıam mən?"  
Səsdən məst olmuşdu çiçəkli dərə,  
Hıçqırıb dayandı o, birdən-birə.  
Gördüm üzünü də çevirdi yana.  
Nə oldu?  
Nə oldu görəsən ona?  
Gözümün ucuya baxırdım... deyən  
Gözünün yaşını gizlətdi məndən.

Həyəcan sovuşdu...  
Keçdi bir qədər,  
Halimi soruşdum.  
— Eh, keçib gedər.  
— Mahnın doğrudan da gözəldi — dedim.  
Ancaq sözlərini başa düşmədim.  
— Eh... qədim Assori nəğməsiydi bu.  
Mənim millətimin...  
Deyib, o susdu.  
— Sənin milletinin? Sən assorisən?  
— Bəli.  
— Rus bilməşdim amma səni mən.  
— Yox, yox, bu mahalda beş-on evik biz,  
Qurtarmaq üzrədir bizim nəslimiz.  
Mənim əsl adım Kirodur, Kiro, —  
Deyərək dərindən köks ötürdü o.  
— Xalqımın çox qədim bir tarixi var,  
Şərəflə yaşamış bizim babalar.  
Boyun əyməmişdir heç bir dişmənə, —  
Deyə tarixini danışır mənə.  
Danışır...  
Mənim sə nəzərlərimdə  
Qılınclar toqqusub, komalar yanır.  
Bir zaman oxuyub əzbərlədiyim  
Tarix kitabları hey varaqlanır.

Ağ saçlı tarixin alt qatlarından  
Gəlir qulağıma qəribə bir səs:  
"Tarixin məhvəri məgər bir zaman  
Bu xalqın əlində deyildimi bəs?  
Yaşadılar mətin, ödlülər mətin,  
Zaman da bu xalqa saz olmadımı?  
Tarix də bir zaman assorilərin  
Kəskin qılıncıyla yazılımadımı?  
Axırı nə oldu?  
Bu çərxi-dövran,  
Atlinı necə də salır atından.  
Söz budur: gözlərə görünməsə də  
Demə öz işini görmüş zaman.  
Göylərə baş çəkən dünənki bir dağ  
Toz olub yerlərə ələnir bu gün.  
Bir zaman tarixlər yaradan bu xalq  
Tarix səhnəsindən silinir bu gün.  
Dünənə səcdə qıl, bu günə düz bax,  
Zaman yaman əyir, "əyilməzləri".  
Xalqlar, qəbilələr yox olur, ancaq  
Kitablarda qalır "ayaq izləri".

Səsində dərdimi duyuram onun.  
Daldım gələcəyə aram-aram mən.  
Adı da əlindən çıxan Kironun  
Dərdini, qəmini mən duyaram, mən.  
Bir zaman,  
Bir zaman mən idim mən də.  
İndi necə?  
Yenə de oyammi mən?  
Sarsıldım zamanın keşməkeşində,  
Yıxılan bir dağın tozuyammi mən?

May, 1962

## ONUN PƏRİŞANLIČI

(Füzuli heykəlinin açılışı münasibatılı)

### *Heykəlin müəlliflərinə*

Sağ olun,  
Çox sağ olun,  
Gözəldir heykəliniz.  
Qoy var olsun əliniz!  
Füzulini deyil, siz  
Bu günü duymuşsunuz.  
Sənətin bizim əsrə  
Sözünü duymuşsunuz.

Öz əsrində Füzuli  
Axı, nəyə ağlamış?  
Kim deyir ki, Məcnuna,  
Ya Leyliyə ağlamış?  
Mən anlaya bilmirəm.  
Şah İsmayıł əsrini  
Yamanlaya bilmirəm.

O, öz zərrə dərdinə  
Ümman dedi, dağ dedi.  
O, öz "yalanlarıyla"  
Əsri də silkələdi.

Bizsə ağ yalanları  
Daddiq həqiqət kimi —  
Bədbəxtliyi səadət,  
Zəhəri şərbət kimi.

Heykəliniz gözəldir!  
Onun o əyri beli  
Sanki mənim əsrimin  
Dərdilə yüklenibdir.  
Şerinin hər nidası,  
Nəğməsinin hər xalı  
Əsrinə köklənməyib,  
Əsrimə köklənibdir.

Onun pərişanlığı  
Köksündə od qalanmış,  
Ana yurdu talanmış  
Elin pərişanlığı...  
Yüz yerə parçalanmış  
Dilin pərişanlığı.  
O, sakit görkəmiylə  
Qaya kimi dayanıb,  
Dərya kimi çəgləyir.  
Böyük türk millətinin  
Dünənинə güvənir,  
Bu gününə ağlayır.

*İyun, 1962*

## ANLAMAQ ÇƏTİN

Mir Cəfər Bağırovun "öz" millətinin  
başına nə oyunlar açdığını düşündük-  
cə adəmi dəhşət götürür. Görəsən bu  
cəlladin damarlarından millətinin qanı  
axmirdimi?

Ona günahını keçə bilmirəm,  
Belə nankorluğa heyretdəyəm mən.  
Necə ola bilər, necə, bilmirəm,  
Millətin rəhbəri, millətə düşmən?

Xəyanət üstündə qurulub bəlkə  
Bizim cövhərimiz, təbiətimiz?  
Baş vuraq tarixə, qayıdaq ilkə:  
Bəzən özümüzlə savaşmışıq biz.

Vallahi, bu sırrı anlamaq çətin!  
Hissimiz, duyğumuz kormu, ya karmı?  
Nağıl qəhrəmanı — Məlik Məmmədin  
İpinə qardaşlar qırmadılarımı?

Xəyanət, qısqanlıq bizə baş daşı.  
Gerçəyi yalana satan olmuşuq.  
Atalar ip qıran, bizsə qardaşı  
Quyunun dibinə atan olmuşuq.

1962

## ƏHMƏD, AY ƏHMƏD

Qaldıq nə günlərə... nə günlərə biz.  
Hanı biği burma igidlərimiz?  
Hanı yanağından qan daman ərlər?  
Hanı qoç Nəbiler, hanı Həcərlər?  
Bəlkə anamızdan qul doğulmuşuq?  
Bir tula payına möhtac olmuşuq...  
Zəhmətin havayı, qazancın minnət,  
Əhməd, ay Əhməd!

Yanvar, 1963

## QƏRİB

Novruz gəlir əllərində səməni,  
Otağıma gətirmişəm çəməni.  
Zaman, sənin axarına üzmədim,  
Nə mən səni anladım, nə sən məni.

Bu dünyani başa düşə bilmədim,  
Öz-özümlə mən döyüşə bilmədim.  
Qəh-qəh çəkib dünya gülür halıma,  
Zəmanəyə mən uyuşa bilmədim.

Dövran mənə pis üzünü göstərib,  
Müzteribəm, müztəribəm, müztərib.  
Öz doğmaca vətənimin sakini,  
Zəmanədə mən qəribəm, mən qərib.

*Mart, 1963  
Şəki*

\* \* \*

Bu gün bayram edir qırğız elləri.  
Yadin caynağına keçəndən bəri  
"Ağ günə çıxıbdır..."  
Buna bax, buna!  
Sevinir,

fəxr edir qul olduğuna.

Bayrammı?  
Kül olsun gözünə, millət!  
Zar-zar ağlayasan gərək sən bu gün.  
Yüz il bundan əvvəl başın kəsildi.  
Öldüyün gündündür bu gün, öldüyün!..  
Ölür,  
Qatilinə "pənahim" deyir,  
Qul olduğu günü bayram eyləyir.

*2 noyabr 1963*

## 150 İL

Tapdamaq olarmı haqqı bu qədər?  
Yüz əlli ildir ki, soyurlar bizi.  
Bu heç,  
    Bizə bayram elətdirirlər  
Tarixdə ən böyük faciəmizi.  
Vətən əldən gedib... Buna yanmırıam.  
Ağır bir qəderlə üzbeüz olduq.  
Ona yanıram ki, o gün, bu bədnəm  
Alverin dəllalı özümüz olduq.

20 fevral 1964

## NAÇIL-HƏYAT

Anam olsan belə, ay anam, xeyli  
Səndən gileyliyəm, səndən gileyli...  
Sən duymaq, düşünmək öyrətdin mənə,  
Duyub-düşünməkdən azad olaydım.  
Danışmaq öyrətdin sən öz körpənə,  
Nola, mən anadan lal doğulaydım.

Dilini bir ilə öyrəndim... nahaq!...  
Öz dilim özümə kəsilib yağı.  
Bütün ömrüm boyu çalışdım, ancaq  
Öyrənə bilmədim danışmamağı...  
Başına bəladır mənim öz dilim,  
Dənizəm, üzümə durub sahilim.

Yerimək öyrətdin tutub əlimdən,  
Dolaşdım aranı, dolaşdım dağı.  
Balana yerimək öyrədincə sən,  
Gərək öyrədəydin yixilmamağı...

Fikirlər yiğilir beynimdə qat-qat,  
Cavablar-qorxulu, suallar-yasaq.  
Həyatı qanana ögeydir həyat,  
Onu qanımayana doğmadır ancaq.

Məni incidirlər bəzən qəsd ilə,  
Ertəsi hər şeyi unuduram mən.  
Girəvə düşəndə zalimə belə  
Zülm edib, kam almaq gəlmir əlimdən.

Ana, quduzlaşır həyat, ilbəil,  
Dalayıp puç olan ümidlərimi.  
Niyə isti deyil, mehriban deyil  
Bu amansız həyat qucağın kimi?..

Hardasan, ay ana, bir gəl, mən yenə  
Bələli başımı qoyum dizinə.

Mənə nağıl daniş, dayansın anlar,  
Görüm, nağıldaki o qəhrəmanlar  
Cüt başlı divləri nə təhər yixir,  
Nə təhər gizlənib tilsimdən çıxır.

Bir danış, hardadır görüm səadət?  
Bizim yurdumuza o niyə gəlməz?  
Daniş, danış görüm, Məlik Məhəmməd  
Zülmətdən işığa necə çıxdı bəs?

Danişma, ay anam, danışma, kiri,  
Beynimə batmayır bu əfsanələr.  
Divlər görmüşəm ki, nağıl divləri  
Onların yanında toyuğa bənzər.

Nadanlar görmüşəm, öz yolundakı  
Dikə eniş deyir, düzə dik deyir.  
Tülkü'lər görmüşəm, öz qolundakı  
Dəmir zəncirlərə bilerzik deyir.

Atasını söyen, yada baş əyən  
Rəhbərlər görmüşəm, qəddar, amansız.  
Tikana gül deyən, gülə kol deyən  
Qarılar görmüşəm dinsiz, imansız.

Quldurlar görmüşəm, özgə yer deyil,  
Yurdunu talayıb asudə yatmış.  
Tacirlər görmüşəm, simuzər deyil,  
"Malades" sözünə Vətəni satmış.

Dünyanı biləndən, duyandan bəri  
Mənim gözlərimdən düşüb həyat da.  
Nağılda gördüyüm qorxunc şeyləri  
Həyatda görmüşəm, anam, həyatda.

*Yanvar, 1964 — May, 1965*

## ZİNDANDA ŞER

(kiçik poema)

Həbsxanada şer yazdığını görə  
H.Cavidin cəzasını 5 il də artırdılar.

*Turan Cavidə yazılıan bir məktubdan*

### I

— Sən qanunu pozmusan —  
Deyə onun cəzası  
Beş il də artırıldı.  
Şer yazmaq günahmış.  
Qəfəsdəki qartalın  
Qanadları qırıldı.

Onun gözü tutuldu,  
Deməyin ki, kor oldu.  
O gördü daha aydın,  
Daha dərin, daha düz.  
Ümidinin gözüylə,  
İnamının gözüylə.  
O gördü,  
zülmərlə  
Dayananda üzbeüz.

Şair gözsüz də yaşar,  
Gecə gündüzdür ona.  
Qəlbi, hissi, duyğusu,  
İdrəki gözdür ona.

Gözlü ikən kor olan,  
Anasının südünə,  
Vətəninin adına  
Tüpürən, nankor olan,

Özünü alçaq görüb  
Özgəsinə vurulan,  
Yalanlara əl çalıb  
Həqiqətə kar olan,  
Dal çevirən, göz yuman,  
Haqqını cirə-cirə  
Yad qapısından uman,  
Dilənçi paylarını  
Böyük səxavət bilən,  
Babasının öündə  
Əyilmiş qul öündə  
Özü qul tək əyilən,  
Bağırovlar gözünə  
Bir yox, on çeşmək taxa,  
Dağın başına çıxa  
Cavidin gördüğünü  
Göro bilərmi? Əsla!  
Görən göz yox, ürəkdir.  
Göz duyğuda gərəkdir,  
Göz idrakda gərəkdir.

Günahı nəydi onun  
Cəzasının üstünə  
Beş il də artırdırlar?  
O, qəfəsdə ötübmüş,  
Bundan böyük günah var?  
Şer — işiq, şerdən  
Nura boyandı zindan.  
Bəs qorxmasın neyləsin  
Yarasa bu işıqdan?

Bəs həbsinin səbəbi  
Nə imiş?  
Bildi hamı:  
Həqiqəti yalana

Dəyişmədi ilhamı.  
Xərabəni mədh edən  
Bayquşa o, "kəs!" dedi  
İçində çırpındığı  
Məhbəsə məhbəs dedi.

Günahı ondaydı ki,  
O, zülmə əyilmədi.  
Ağa doğulmuşdu o,  
Nökər ola bilmədi.

Günahı ondaydı ki,  
O, qula qul olmadı.  
Millətinə oğuldu,  
Yada oğul olmadı.

Gözləri bu günə yox,  
Sabaha dikilirdi.  
Onu yirmidən bəri  
Günahkar bilənləri  
O, günahkar bilirdi.

O, haqqını çeynəyən  
Əsarətə "get" dedi.  
Millətinin düşdürü  
Qəfəsə lənət dedi.

Bizim zəmanəmizdə  
Nə qədər istəsən bax,  
Görmə, görmə sən ancaq.  
Gözlülər baxdı, fəqət  
Görmədi,  
haqqa hürdü,  
Cavid isə hər şeyi

Gözsüz belə göründü.  
Dedi: Yox, istəmirəm  
Qan üstündə qurulan  
Bu alçaq dövranı mən,  
Təzə düzəltdiyiniz  
Şərəfi mən, şanı mən.

"Şərəf" ordenlərini  
İstəmirəm,  
mənim öz  
Şərəfim var, şanım var.  
Namusum, vicdanım var  
Mənə bəzək  
Nə gərək!

## 2

Azad olmaq istədim  
Vəzndən, qafiyədən  
Burda mən.  
Cavidin də ən böyük  
Arzusu  
Azadlıq deyildimi?  
Ah azadlıq, azadlıq  
Sənin gözəlliyini  
Sənə qılınc çəkənlər  
bildimi?

Qırılmasın neyləsin  
Vəznim də,  
Sözlərim də...  
İndi Cavidin özü  
Olsa mənim yerimdə  
Hecanı da sindirar,  
Əruzu da sindirar.  
Qırılan qəlbə kimi,

Qafiyəni də qırar.  
Vəzn — ölçü,  
Qafiyə — ahəng.  
Cavidin keçirdiyi  
İztirabin, əzabın  
Ölçüsü oldumu ki,  
Burda mənim vəznimin,  
Sözümün də ölçüsü,  
Ahəngi olsun, Allah?..  
Vəznimi sindiranın,  
Ürəyimi quranın  
Səsi tutulsun, Allah.  
Demək istədikləri  
Qəlbində qalsın, Allah.  
Mənim kimi nalesi  
Ərşə ucalsın, Allah!..

Cavidin əzabını,  
Dərdini yazanda mən  
Söz cirdi köynəyini,  
Söz atdı örpeyini  
Daş kimi çılpaq oldu.  
Söz üzümə ağ oldu.  
Daş kimi şaqqıldayıb  
Söz bir-birinə dəydi.  
Sözlər başını əydi.  
Bu kədərin önünde,  
Bu matəmin önünde,  
Dərdin, qəmin önünde...

Söz ölçüyə gəlməyir,  
Söz sözlüyündən çıxır,  
Söz özlüyündən çıxır.  
Söz əsəbə çevrilir,  
Söz qəzəbə çevrilir.

Dərdimə dünya susur,  
Qəzəbim dağdan ağır.  
Yay günündə  
könlümə  
Sibirin qarı yağır.

"Yüklənən əzilir" —  
Deyən bir sənətkarı  
Arabaya qoşdular,  
İçinə doluşdular.  
Onun öz yükü vardi,  
Onun söz yükü vardi.  
Daş yükünü çəkməyin  
Elə bilmə rənci var.  
Daş yükü qəm yükündən  
Min kərə yüngül olar.  
O, söz arabasında  
Çox daşıyıb qəm yükü.  
Qəm yükü,  
Ələm yükü...  
Daş yükü ağır olmaz  
Qəm yükünü çəkənə,  
sabaha göz dikənə.

Çiynimizdə  
Məhkumluğun qırbacı,  
həyat zəhərdən acı.  
Hey çəkirik bu yükü,  
Çəkəcəyik biz hələ...  
Çox zarıma, a millət,  
Çox dözmüsən, döz hələ.

Hələ çox illər əvvəl  
Məmmədəmin sel kimi  
Haray çekdi çağladı,,..  
Bax, bu günə ağladı.  
  
Onun haray səsinə  
Səs vermədi millətim,  
Çekdiyi bu zilletə  
"Şükür" dedi millətim.  
  
Məmmədəmin,  
ay atam,  
İki il azadlığı  
Daddirdin millətinə.  
Bu gün mənim dilimlə  
Xalq deyir "rəhmət!" — sənə.

### 3

O, şer yazdıçıycün  
Cəza verdilər ona.  
Dedilər, sən nə haqla  
Zidd getmişən qanuna?

Qanun!  
Yüz əlli ildir  
"Qanun" — deyə  
qanunsuz  
Məni əsir etdilər,  
Düşünən başlarımı,  
Duyan ürəklərimi  
Sibirdə çürütdülər.

"Qanun" çürütmədimi  
Zakiri də Sibirdə?  
"Qanun" — deyə qoydular  
Bizi lüt, quru yerdə...

Zindanlarda çürüyüb  
Zakir üsyän eylədi  
Qulluğa,  
Köləliyə...  
"Ah, gündə bir zakonu  
görən canımız!..." — deyə.

Mən bunları bilirəm,  
Bunu bilmirəm ancaq:  
Bu gedişlə görəsən  
Axırım nə olacaq?  
Qəlbimi göynədirkən  
Millətimin çekdiyi  
Bu dərd,  
bu qəm, bu sitəm  
Hara aparır məni  
Əlimdəki bu qələm?

Qaraların üstünə  
Ağ boyamı çekim mən?  
Yoxsa, Cavidlər kimi  
Dönməyim tapındığım  
Böyük həqiqətimdən?  
Bu yerdə olum-ölüm  
Ayricında dayandım,  
Haqq verirkən oluma  
Özüm özümü dandım.  
Ölüm — haqqın təsdiqi,  
Olum — haqqın inkarı.  
Mən hansını götürüm?  
Allah, tərsinə döndər  
Sən bu əsən rüzgarı.

Yazmışdım "Gülüstan"ı  
Hələ altı il əvvəl,  
Bu yol Cavid yolu ydu.  
Bəla açdı başıma,  
Yeddi başlı ilanla  
Məni üz-üzə qoydu.  
Mənim kim olduğumu  
O vaxt əjdaha bildi,  
KQB-də xəlvəti  
Həbsimə qol çəkildi.  
Haqla nahaq üz-üzə  
Gah onu dindirmişəm,  
Gah bunu dindirmişəm.  
Gah ona haqq vermişəm,  
Gah buna haqq vermişəm.

Dedim: — Bir yol tapmalı  
Olum — ölüm tən olsun.  
Həm xanımın dediyi,  
Həm də xan deyən olsun.

Bu yolda əsarətə  
İpək sapla tor hörmək  
Zülm ejdahasının  
Gözünə kül üfürmək.

Dedim, bu zəmanədə  
Ən doğru yoldur bu yol.  
İlahi, sən bu yolda  
Özün mənə kömək ol.

Tutuşdurдум içimdə  
Çarpazlaşan yolları,  
Sonra qələmə aldım  
"Yollar və oğullar"<sup>1</sup>.

<sup>1</sup> 1964-cü ildə Əlcezairdə gedən azadlıq mübarizəsi mövzusunda yazdığım poema.

Ucuzca bir qiymətə  
Dəyişdirdim bahani.  
Mən yolumu azmadım,  
Gözünə kül üfürüb  
Azdırıdım əjdahani.

Hansı qanunda var ki,  
Məhkəməsiz, qərarsız,  
Bir qocaman millətə  
Dar ağacı qurulsun?  
Hansı qanunda var ki,  
Çağrılmamış qonaqlar  
Evin sahibi olsun?

Hansı qanunda var ki,  
Dəyişələr millətin  
Ruhunu, fitrətini.  
"Səadətindir" — deyə  
Zorla yedizdirələr  
Xalqa əsarətini?..

Hansı qanunda var ki,  
Xalqın ləyaqətini  
Ayaqlara atasan,  
"İndi xoşbəxtsən" — deyə  
Əl çalıb oynadasan.

Sibirdə ən müqəddəs  
Arzu, diləklər yatır,  
Böyük ürəklər yatır.  
Azadlıqçın canından  
Keçən igidlər yatır,  
Arzu, ümidiłr yatır.

Kim deyir onlar yatır?  
Onlar torpağın altda  
Şaxələnir,  
boy atır...

Onlar bir gün qalxacaq,  
O üfüqdə ağaran  
Dan yerinə yaxşı bax!  
Göyərəcək ümidiłr.  
Altaylardan baş alıb  
Avropada dayanan  
Dəbilqəli igidlər,  
Mete,  
Teymur,  
Oğuz xan  
Nə tez çıxdı yadından?..

12—14 dekabr 1965

## XX ƏSRİN ADAMI

Gözüm şüşə, dişim qoyma,  
qıçım taxta.

Arzuları vurdu şaxta.

Qanım qara, laxta-laxta!

Kişilikdən bir əsər yox,

Özüm axta,

Sözüm saxta.

Yalanlara əl çalıram,

Alçaldıqca ucalıram.

Sözüm iki,

Üzüm iki.

Mən əyriyə düz deyirəm,

Gecəyə gündüz deyirəm.

İndi bizə ağıl gərək.

Yuxa ürək

Kimə gərək?!

O ürəyi mən atmışam!

Yerinə daş bağlatmışam.

Mən ağlımin hökmü ilə yol gedirəm,

Yoldaş deyib,

Yoldaşımın yoluna daş gillədirəm.

Əməlsiz də keçib gedər,

Gərək bollu sözün olsun.

Ağ yalam qıp-qırmızı

Demək üçün üzün olsun.

Əməl deyil, söz oğluyam,

Mən əsrimin öz oğluyam!

Fevral, 1966

## KİROVUN HEYKƏLİ

*Kamil Mirbağırova ithaf.*

O, heykəlmi?

Yox, ey dost!..

O, ölkənin sahibi.

Başımızın üstündə

Sıyrılıb qlınc kimi.

Hədələyir o, bizi.

Deyir mənimdir ölkə —

Bu göy,

bu yer,

bu dəniz!

Başınızı vuraram,

Ayaqlarım altından

Başınızı çəksəniz!

Ayağım altındadır

Namusunuz,

arınız.

Başınızı sürüsün

Daim ayaqlarınız.

— Bu düzdür!

Bəs neyləmək?

Susub oturmaqmı?..

— Yox!

Biz nə qədər yaşayaq

Başımız üstdə yumruq?..

Öz doğma şəhərində

Sən kimin heykəlini

İstəyərdin ucala

O heykəlin yerində?

— Koroğlunun,

— Babəkin.

— Yox, dostum, yox, bilmədin!

Mən istəm tarixə  
Bu gündən də iz qala,  
O heykəlin yerində  
    O heykəli yıxanın  
    Tunc heykəli ucalə...

Aprel, 1966

Mən istəm tarixə  
Bu gündən də iz qala,  
O heykəlin yerində  
    O heykəli yıxanın  
    Tunc heykəli ucalə...

Aprel, 1966

## KRIMDA TATAR QƏBİRLƏRİ

Torpağın altında yatır yerlilər,  
Üstündə gəlmələr kefdə, damaqda.  
Yerlinin dərdini yersiz nə bilər?  
Yerlinin haqqını o, tapdamaqda.  
Gəlmə haqlı bilir özünü, haqlı!  
Yerlinin yurduna yolları bağlı...

Bilmirəm Krimin öz sahibləri  
Bu torpaq altında necə dincəlir?  
Millət bu diyardan gedəndən bəri,  
Ruhlar öz yurdunu ziyarət üçün,  
Sibirəmi gedir, buramı gəlir?

Tatar məzarları... əl açıb göyə  
Torpağı qaldırıb niyə qabarmır?  
Ölülər yer altda görəsən niyə  
Haqq deyə qışqırıb fəryad qoparmır?  
Krimi götürüb ciyinlərinə  
Millət olan yerə niyə aparmır?

Məzarlar bu yurdun öz sahibləri,  
Niyə bu zillətin bağrını sökmür?  
Torpağın üstündə sahibkar kimi  
Gəzən gəlmələri dənizə tökmür?

5 may 1966  
Krim—Yalta

## MƏNDƏN QORXURSAN!

Məni də sənin kimi  
Nəhəng doğmuşdu anam!  
Sonralar xirdalandım.  
Quyruğuna calandım.  
Sən nəhəng, mən cırdanam!

Mən təpəcik, sənse dağ,  
Sən yetkin bir pəhləvan,  
Mənsə hələ özünü  
Tənimayan bir uşaq!..  
Məndən qorxursan ancaq!

Məndən qorxursan,  
Bəli!  
Gülməlidir, gülməli!..  
Qorxmursansa sən əgər,  
Ey pəzəvəng, yekəpər,  
mənim köhnə düşmənim,  
Bəs niyə əl-qolumu  
Bağlamışan sən mənim?

\* \* \*

Sən qadırsən hər şeyə,  
Sənin gücün, qüdrətin,  
Sənin hökmün, fərmanın.  
Heç div də əl-qolunu  
Bağlayarmı cırdanın?

May, 1966

## TORPAQDAN PAY OLMAZ<sup>1</sup>

Biz yaxın olmuşuq, qədimdən yaxın.  
O qədər yaxın ki, bizim dağların  
Kölgəsi düşübdür sizin dağlara.  
Mən əfsus demirəm ötən çağlara.  
Baxşının kamani bizi ağladıb,  
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam, baban ilə dost olub, ancaq  
Dostluqdan bir kəlmə danışmazdır.  
Biri-birimizə diş qıçırdaraq  
Dostluqdan deyirik indi o ki, var.

Nədir bu eyhamlar, bu atmacalar,  
Yenə şeytan girib araya bəlkə?  
Deyirəm, kənardan barmaq basan var,  
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq isteyirsən sən indi məndən,  
Bu necə qardaşlıq, yoldaşlıq oldu?  
Özgə torpağına göz dikdiyindən  
Sənin neçə dəfə gözün oyuldu?  
Sənə dərs olmadı yenə də bunlar,  
Yoxsa, tökülməli artıq qanın var?

Mənə üzəvari "qardaş" deyirsən,  
Ancaq altdan-altdan iynəleyirsən.  
Əyyami-qədimdən sadədiləm mən,  
Baş aça bilmədim hiylələrindən.

Əger düşmənsənsə... hiylədən əl çək  
Açıqca davalıq məramın olsun.  
Mənimlə min ildir kəsdiyin çörək,  
Aldığın kirvəlik haramın olsun!

<sup>1</sup> 1966-cı ildə ermənilər Naxçıvanın qədim erməni torpağı olmasını iddia etmişdilər.

Hardan sənin oldu bizim Qarabağ?  
Adı, sahibini demirmi aşkar?  
Xoşluqla verməzlər torpağı, ancaq  
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da  
Təbriz də, Sərab da bəlkə səninmiş?  
Vartazar yaşıyan bütün ölkələr —  
Yəni, bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən  
Bütün yer üzünə səpələnmişən?..

Arxını selimə gəl bənd eləmə,  
Bu, qan davasıdır, bu, qan davası.  
Xəbərimiz yoxdur... yamaqmış, demə,  
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim,  
Şərəfim,  
Şöhrətim, öz adım mənim...  
Cəddimin yatdığı ulu torpağı,  
Sinəsi sərvətlə dolu torpağı  
Mən sənə pay verim?

Mən qul, sən ərsən?  
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,  
Cabbarın,  
Seyidin,  
Xanın səsini,  
Dalğalı Qarabağ şikəstəsini,  
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,  
Özgə bağçasından bir gül dərmərəm,  
Doğma torpağımdan çərək vermərəm,  
Əgər dardasansa, sənə "hay" verim!

"Dığalar" yenə də yolunu azmış,  
Məndən yuxarıya şikayət yazmış.  
Neçə yol vermişəm, görünür, azmiş,  
İstəyir mən ona yenə pay verim!

22 oktyabr 1966

## DEDİM, DEDİLƏR

İslandım danlağın, min-min töhmətin  
Gur yağan şıdırğı yağışlarında.  
İllərdir üzürəm min bir həsrətin  
Könlümdə göllənən göz yaşlarında.

Gedirəm... Mənzilim uzaq bir ada,  
Çox da ki, haqq yolum çənə bürünmüş.  
Gözüm irəlidə, könlüm arxada,  
Əqidəm gümandan imana dönmüş.

Dedilər: — İnamın bir qarışqanın  
Dağı dəlməsinə bənzər, ay yazıq.  
Dövranı danlağın,  
bircə damlanın!  
Selə gülməsinə bənzər, ay yazıq!

Dedim: — Haqqın sapi uzanar, ancaq  
Qırılmaz... Dədələr kəlamı haqdır.  
Dedilər: — Zəncirdir, sap yox, yaxşı bax,  
Dedim: — Nə olsa da, qırılacaqdır.

Dedilər: — Nağıldır sənin bu arzun.  
Dedim: — Qoy olsun!  
Tilsim də kəsəmmir haqqın yolunu,  
Zəfərlə qurtarır nağılin sonu.

2 dekabr 1966

## DAŞ QAYALAR

Öz fikrimi, düşüncəmi  
Ürəyimdə doğulmamış —  
Kağız üstə söz olmamış  
Öz əlimlə boğan mənəm.  
Həm də neçə ataları bilinməyən  
Bic, zinakar "balaları"  
doğan mənəm!  
Fırtınalar qabağında  
Öz səmtini dəyişdirən  
bir yelkənəm.

Öz fikrini öz əliylə  
Yox eləyən qatıl mənəm!  
Çəper bağı dolanınca  
Bağ çəperi dolandı hey.  
Fikirlərin çağlılar səli  
Bulandı hey...  
bulandı hey!...

Sel bulanmaz  
Qabağında qaya kimi bənd olmasa,  
Daşqın sular  
Öz içinde oyulmasa.  
Olmayıaydı kaş qayalar.  
Daş qayalar, daş qayalar!

1967

## KAL OLDUM

Deyirlər ki, hər ilkin öz sonu var.  
İstəyirəm biz adlayaq  
Bu sondan da o yana.  
Son evimiz məzardırısa,  
Addım atmaq istəyirəm  
Mən ondan da o yana.

Özüm oldum öz arzumun hədəfi,  
Məni mənə düşmən etdi  
Duyğuların, fikirlərin  
mənə gizli tərəfi.

Axır bezdim, yoruldum,  
Gözəl-gözəl fikirlərə,  
Əlvən-əlvən duyğulara gor oldum.  
Bu dünyani  
mən bəsirət gözlərimlə  
Görə-görə kor oldum.

Qaya üstdə tək qalmışdım,  
Tufan qopdu, inildədim,  
ney oldum.

İdrakımın qazanında  
Bişə-bişə ciy oldum.  
Az biləndə çox danışdım,  
Çox biləndə  
susə-susə  
lal oldum.

Cücməmiş bir tum idim  
Neçin? Neçin? — deyə-deyə,  
Budaq üstdə dəyə-dəyə  
Kal oldum.

Mart, 1968

## VƏKİL

Yüz yerə parçalandım,  
Görmədilər tam məni.  
Mən dünyadan incidim,  
Qınadı aləm məni.

Asılmışam düzümdən,  
Dərddir axan gözümdən.  
Mən qaçmışdım özümdən,  
Hardan tapdı qəm məni?

Mən kiməm? Qərəzim nə?  
Qarşı durdum zillətə.  
Bilmirəm bu millətə  
Vəkil etdi kim məni?

Bu zülmün, bu zillətin  
Sonunu görmək çətin!  
Vəkil etdi millətin  
Çəkdiyi sitəm məni.

Oktyabr, 1968

## HÖRÜMÇƏK TOR BAĞLADI

Tariximiz danıldı,  
Uydurma tarix ilə kimliyimiz anıldı —  
Öz kökünü bilmeyən gözü külli bu millət  
Zamanın yollarında hər addımda yanıldı.  
Uydurma tarix bizi anamızdan ayırib  
Yad anadan ahnmiş bələkdə qundaqladı.  
Təməlimiz laxladı.  
Bu xalqın tarixini düz bildirən, düz yanan  
Tarix kitablarında hörümçək tor bağladı.

Kimə deyək dərdini bu dövranın, bu günün?  
Vəzifəyə sümsünən

Vəzifə kürsüsünün  
Birinci pilləsində mərkəzdən noxtalandı.  
Kişiliyi vardısa, bu anda axtalandı...  
Ürəkdəki cəsarət,  
mərdanəlik,  
dəyanət

talandı,  
tapdalındı.  
Məğrur keçmişimizdən üzüldü əllərimiz,  
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?  
Hər cürə zülmü udduq.  
Köləliyi qazanıb, ağlığı unutduq.  
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən.  
Yaltaqlıq və xəyanət silahını yağıladı.  
Cəsarət qılıncının ağızı düşdü kəsərdən,  
Qəbzəsində, qınında hörümçək tor bağladı.

Dilimiz yasaq oldu.  
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.  
Ruhsuz yaşadıqcə biz  
Vicdanımız, eşqimiz

Üzümüzə ağ oldu.  
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,  
Əməlimizdə deyil, sözümüzdə göründük.  
Ruhumuz qan ağladı,  
Məscid qapılarında hörümçək tor bağladı.

Həqiqət dilə geldi.  
Dildə ilişdi, qaldı.  
Həqiqətin üstünə yalanlar kölgə saldı.  
Vuruşmadıq, barışdıq  
Biz "azadlıq" adlanan bir uydurma nağılla.  
Ölən düşüncələrə qəlbimiz yas saxladı.  
Həqiqəti deməkdən elə qorxduq...  
Ağilla  
Həqiqət arasında hörümçək tor bağladı.

10 oktyabr 1968

## DAMCI-DAMCI

Bulaq oldum, çağladım,  
Susuz qalan göllərin  
Halına qan ağladım.  
Çəmənlərə çiləndim,  
Axıldıqca nəğmələndim.  
Tez yolumu kəsdilər,  
Ağzıma daş basdilar.  
Elə güman etdilər,  
Gah mixa, gah da nala  
Döyən amalsızmışam.  
Amma əslı budur ki,  
Gur axa bilməsem də,  
Damcı-damcı sızmışam.

Dəniz deyil, göl oldum,  
Axıb cuxura doldum.  
Öz dərdimlə doluydum.  
Dibimi oydum, oydum.  
Yer altında daşları,  
Qayaları döşlədim.  
Eninə bacarmadım,  
Dərininə işlədim.

Dalğa piçiltisində  
Dibdə yatan daşların  
Mətləbinə varan yox.  
En görünür hər gözə,  
Dərinliyi görən yox.  
Dedilər dayazmışam,  
Bir cuxurdan baş alıb  
Öz yolumu azmışam.

Mən yolumu azmadım,  
Mənə "az!" — deyənlərin  
Fikrini azdırımişam.  
Onun öz məramını  
Qəsdirənə yozdurmuşam.

Qanım Qorqud qanıdır,  
Mən əvvəlki damaram.  
Damcı-damcı damaram,  
Damcımı saxlamaram.  
Damcı damar, göl olar,  
Cığır dönüb yol olar.

Bir yanıqlı sazam mən,  
Hələ çağlamazam mən.  
Asta-asta dinmişəm,  
Arzuma köklənmişəm.  
Səsləri bu kök üstə  
Səsləyən avazmışam.

Dərd qaynaqlı ələməm,  
Kağız üstə qələməm.  
Nifrətimi deməyə  
İmkanım olmayanda  
Mən sevgimi yazmışam.

1969

## XALQ DÜŞMƏNLƏRİ

Xalqa neçə-neçə tələ qurdular,  
Başımız cilova keçəndən bəri.  
Qəsdən, bilə-bilə adlandırdılar —  
Xalqın dostlarını "xalq düşmənləri".

1969

## DƏRƏLƏR

Oynamadandan yorulanda  
"Mustafabəy" bağlarında,  
tək başıma mən enərdim  
dərələrə  
Günün isti çağlarında.  
Çox sevərdim dərələrin  
Əl çatmayan,  
Ün yetməyən,  
Gün düşməyən  
guşəsini.  
Mən uzanıb dinleyərdim  
Şırıl-şırıl şırıldayan  
çay səsini...  
Nə gözəldir ana torpaq.  
Göy yosunu daşlarından  
Sular sızan  
Qayaların altına bax!..  
Bu qayalar başım üstə  
Tağlar açar çətir kimi.  
Damçı-damçı axan sular  
Dərələrə nəqş edərdi  
Nisgilimi...  
Gün düşməyən bu kimsəsiz dərələrə  
bələd idim.

Öz doğmaca bağçam kimi...

Hani indi o dərələr?  
Öz könlümə köçüb indi  
o dərələr.  
O görünən dərələrdən daha dərin  
Dərələr var ürəyimdə,  
Yaralar var ürəyimdə.

Dərələrin gur səsləri  
çağlar,  
ağlar ürəyimdə.  
Heçə dönüb gözlərimdə  
Uşaqlıqda vurulduğum  
Əlvan-əlvan mənzərələr.  
Yüz illərin seli, suyu  
axıb gəlsə,  
Yenə dolmaz könlümdəki  
bu çuxurlar,  
bu dərələr.

*Iyun, 1969*

\*\*\*

Özümə də görünməyən  
könlüm mənim,  
duyğum mənim,  
sevdam mənim.  
Azadlığım — dünyam mənim.  
Öz içimdə, öz dünyamda  
Hakim də mən, məhkum da mən.  
Min bir yerə qol atıram  
Bir özəkdə, bir tunda mən.  
O, coşqundur,  
O, daşqındır,  
Min rənglidir,  
süreklidir.  
Söz — fikrimin, düşüncəmin  
qəlibidir, öz şəklidir.  
Düşüncələr — havadakı quşa bənzər,  
Sözlər — quşa atdığımız  
daşa bənzər.  
Dəyə bilsə, səninkidir.  
Dəymədisə, daşdan küsmə, özündən küs.  
O incidən əlini üz.  
Ürəkdədir o qönçələr.  
Hansı gözə görünübdür düşüncələr?

*1969*

## MƏN XƏYAL YEMİŞƏM

Mən xəyal yemişəm, xəyal həmişə,  
Özümü xəyalla doyuzdurmuşam.  
Gəlincə zamanla hər gün döş-döşə,  
Xəyalı gerçəyə çox yozdurmuşam.

Boz rəngə bürünüb arxa da, ön də  
Eyni rəng ömrümün boyuna döndü.  
Arzuyla imkanın hər döyüşündə  
Həyatım başabaş oyuna döndü.

Xəyalım, ümidim var olsun yenə,  
Məchul bir sabaha üz tutmuşam mən.  
Ümid laylasında səhər eşqinə  
Qəzəb əjdahamı ovutmuşam mən.

Baxıram, ağarmır niyə dan yeri?  
Bəs günəş üfüqdən nə vaxt qalxacaq?  
Saralır könlümün ümid gülləri,  
Ləçəklər tökülmür, tökülmür ancaq.

1970

## SAHIRƏ CAVAB

Böldülər quşlan aləmdə məgər,  
Bize də çatdı – o ağlar bayquş.  
... Yanar əflakidə minlərlə çiraq,  
Bize bir şəm, bir avizə də yox.

Sahir

Şerinin sehrinə düşdüm, Sahir,  
Demisən hər sözü mahir, mahir.  
Vətəni şöhrətə qurban eləsə şair olan,  
Vətənin dərdinə dünyada tapılmaz dərman.

O qədər nalə çəkib ağlamışam,  
Gen düşüb indi könüllərdən işiq.  
Bilmədik bunca müsibətdə nə gündüz, nə gecə,  
Özümüz bayquşa döndük beləcə.

Ağamız dərd sapından bizi köynək toxuyur,  
Hələ bayquş səsinə mürgü döyür el-obamız.  
Yerin üstündəki bayquşlara lənət oxuyur  
Yerin altındakı qartal babamız.

Niyə bəy, xan babadan bir belə qullar törədi?  
Niyə qartal babadan sərcə oğullar törədi?  
Bizə avizə yaraşmir, nə gərək?  
Özümüz yanmalyıq avizə tək!

5 sentyabr 1971

## QORXU

Mən qorxuram, sən qorxursan,  
O da qorxur, bu da qorxur,  
Biz qorxuruq.  
Təzə fikir beynimizə gələn kimi  
tez qorxuruq.  
Başqasından qorxdıgumuz bəs deyilmiş,  
Özümüzdən biz qorxuruq!  
Qorxu, qorxu!  
Bir qurd olub yeyir bizi içimizdən,  
Nə gözləyir Vətənən bizdən?  
İradə yox,  
kişilik yox.

Biz qorxuruq,  
biz susuruq.  
Fikir ölürlər,  
can sustalar,  
ürək donub,  
ruh boğular.  
Qorxu bizim dilimizdə kilid olur,  
Beynimizdə qıfil olur.  
Dərd budur ki, bu dərdi də  
Biz qanırıq, biz bilirik.  
Qorxa-qorxa  
Özümüz də özümüz çün  
Biz qorxuya çevrilirik.

15 iyul 1972

## YUXULARIM

Yuxularım, yuxularım —  
Arzularım, xəyallarım,  
Bu dünyada ən sevimli  
xoş hallarım.  
Yuxularım —  
Əli bağlı,  
Qolu bağlı imkanımın  
cövlən yeri.  
O — dan yeri.  
O qızarır,  
Günəşimsə doğulmadı.  
Yuxularım çin olmadı.  
Oyanıram,  
Tez qurtarır yuxumdağı nağıllarım,  
Şirin-şirin xəyallarım.  
Oyandımmı,  
Gecələrin işığından  
Gündüzlərin zülmətinə mən düşürəm.  
Yaman üzlü həqiqətlə görüşürəm.  
Onda könlüm nalə çəkir:  
— Yatma, oyan, yuxularım,  
Mənim yalan yuxularım.  
Qoy sərt üzlü həqiqəti  
Boğub dansın yuxularım.  
Mən oyanmaq istəmirəm.  
Qoy oyansın yuxularım.

Xəyal dolu, yuxu dolu  
Gecələri verin mənə,  
İstəmirəm mən gündüzü.  
Başqa dürlü bir yuxuduz ömrün özü.  
Gəl-gəl, gəl-gəl, yuxularım,

Mənim şirin yuxularım,  
Mənim gözəl yuxularım.  
Gəl ki, gəl ki, əzab dolu bu dünyani  
sən danasan,  
Ömrüm qədər uzanasan!

24 iyul 1972  
Hacikənd

Qarşılıqlı mənzilər  
Mənim səbrim — mütiliyim,  
köləliyim!  
Atam kölə olduğunu heç bilmədi,  
"Ağa" kimi ömür sürdürdü.  
Yaşayırırdı,  
düşünmürdü.  
Mənsə kölə olduğunu  
Qana-qana, bilə-bilə  
yaşayırıram.  
Öz-özümü dana-dana,  
ölə-ölə  
yaşayırıam!  
Xoşbəxtliyim ondadır ki,  
Düşmənimin hökmü böyük,  
taxtı çürük!  
Bədbəxtliyim ondadır ki,  
Mənim səbrim  
Düşmənimin qüdrətindən daha böyük!

Sentyabr, 1972

\* \* \*

Mənim səbrim.  
Bu səbrimə mən nə deym?

Mənim səbrim — mütiliyim,  
köləliyim!  
Atam kölə olduğunu heç bilmədi,  
"Ağa" kimi ömür sürdürdü.  
Yaşayırırdı,

düşünmürdü.

Mənsə kölə olduğunu  
Qana-qana, bilə-bilə  
yaşayırıram.

Öz-özümü dana-dana,  
ölə-ölə  
yaşayırıam!

Xoşbəxtliyim ondadır ki,  
Düşmənimin hökmü böyük,  
taxtı çürük!  
Bədbəxtliyim ondadır ki,  
Mənim səbrim  
Düşmənimin qüdrətindən daha böyük!

15 iyul 1972  
Xəzər şəhəri, Xəzər şəhəri  
Qəzələnlər vəzifələri  
İslahatçılar, işçilər  
Dəniz işçiləri, dəniz işçiləri  
Qazax, Qazax  
Aşurbəyli, Aşurbəyli

## QƏRİBƏDİR

Dövran bizi tarixdə veylləndirən oldu,  
Bir yerdə donub göl kimi lilləndirən oldu.  
Dünyaya Uluq bəy<sup>1</sup> kimi dahini verən xalq,  
Bir qul kimi yad millətə pambıq verən oldu.

1973

## AT KİŞNƏDİ

At kişiñədi...  
Qazanxanın, Xançobanın  
Qanı dindi damarında.  
Bu kişiñəti havalandı,  
Cingildədi damarında...

At kişiñədi...  
Ərənlərin nəresinə  
Əsdi dağlar,  
Coşdu dağlar.  
İtil çayın sahilindən  
Qaldırıldı alaçıqlar.  
At kişiñədi...  
"Aynalı"lar daraqlandı.

At kişiñədi...  
Tariximiz varaqlandı.  
At kişiñədi...  
Hirsim mənim, kinim mənim  
Dağı yardı, daşı dəldi.  
Ağzına daş basdırılan  
Bulaqların suyu gəldi.

At kişiñədi...  
qanım coşdu,  
Kişiliyim kişiləndi.  
Qəzəbimdən yad başına  
Daş ələndi...

At kişiñədi...  
Pəncərəni açıb gördüm  
Koroğlular, Qoç Nəbiler  
Daşa dönüb daş olubdur.  
Qırat, Dürat  
Arabaya qoşulubdur...

1973

<sup>1</sup> Teymurləngin nəvəsi məşhur astronom Uluğbəy nəzərdə tutulur.

## SOĞAN

Soğan qabığına baxdı,  
düşündü.  
Başını buladı,  
O, mənə döndü,  
Dedi: — Sərt olacaq qış, bu il yaman.  
Dedim: — nədən bildin?  
Dedi: — Qabıqdan.  
Qalındır, deməli, sərt keçəcək qış.  
Təbiət əzəldən müdrik yaranmış.  
O ki, nəgməsidir qaydanın, yönün.  
Dağı yaratmamış ona yol seçir.  
Soğanı soyuqdan qorumaq üçün  
Onun paltarını o, qalın biçir.  
Əhsən bu paltara, dona, təbiət.  
Sən bu səxavətdə nəsən, nəsənmiş?  
Ey ana təbiət, ana təbiət,  
Bilmirdim,  
Necə də rəhimlisənmiş!  
Açı soğan kimi bəs, axı, mən də  
Övladınam sənin, balanam sənin.  
Mən də üşüyürəm.  
Mənə gələndə  
Rəhmin harda qaldı, ay anam, sənin?  
  
Ələm çovğununda, qəm tufanında  
Soyuqdan əsirəm, axı, mən yetim.  
Soğana qiymadın.  
Sənin yanında  
Bir soğan qədər də yoxmuş qiymətim?

Nedir bu fikirlər, bu üzüntüler?  
Ürəyi bir verdin, əzabı min-min.  
Nolardı, mənə də dözümüm qədər  
İztirab verəydin, əzab verəydin.

Sentyabr, 1973

## SƏMƏD MƏNSURA

*Hüquq, hüquq, nə gözəl şey, yetişməz isə əlim  
Mən ölmüş olsam, unutma hüquqa həsrətimi.*

*S.Mənsur.*

Mənsur kimi haqdan yapışbər haqq dedi Mənsur,  
Həsrət qalib öz haqqına çox göynədi Mənsur.

Hər mətləbin öz məğzini, öz rəngini gördü,  
Ardında küdürüt dayanan "eşqə" tüpürdü.

Aldanmadı üzlərdəki kirşanlara Mənsur,  
Göz oxşayan, İman çalan "imanlara" Mənsur.

Xalqın o, böyük dərdinə Sabir kimi yandı,  
Bir gün doğacaq ulduzu qəlbilə inandı.

Ey namusu şerində mücəssəm olan insan,  
Namusuna, vicdanına, imanına qurban!

Öz xisletin olmuş sənə şerində təxellüs,  
Mənsur kimi sən dara çəkilsən də, sözün düz!

Mərdlik məqamından kişi tek enmədi ruhun,  
Çırキンlərə çırkin dedi, çırklənmədi ruhun.

"Rəngdir" — dedin, hər məqsədə qoyduqsa da bir ad,  
Qayən, əməlin haq dedi, rəng olmadı, ustad.

Aldanmadı dost çöhrəli bic düşmənə Mənsur,  
Rəhmət sənə, rəhmət sənə, rəhmət sənə, Mənsur.

*Dekabr, 1973*

## XƏYAL-XƏYAL

Asanlaşır həyat, hələ varkən xəyal, xəyal.  
Ömrün davamıdır, yaşayırkən, xəyal, xəyal.  
Dünyaya gəlməmişdən əzəl bir xəyal idim,  
Getdimsə dünyadan, olaram mən xəyal, xəyal.

*1973*

## BELƏ QALMAZ

Sabir demiş, "Biz ərlərik",  
İş yerinə  
"Özgəsinin sözlərini  
əzbərlərik".

Toz-torpağı yelsovurar,  
Dənəsi də yelə qalmaz...  
Vallah, billah, belə qalmaz,  
belə qalmaz!

Bu inamlı yaşamışam,  
Bizim kimi zəvzəklərin  
İgidiliyi dözüm olsun,  
"Heyvərəlik, boşboğazlıq"  
bizim olsun.

Gələcəyin övladları iş görəcək.  
Hamı dua əvəzinə "lənət" deyib,  
Qəbrimizə tüpürəcək.

Deyəcəklər, ey babalar,  
Yaş yetirib kal oldunuz,  
Görə-görə kor oldunuz,  
Dinə-dinə lal oldunuz.  
Səbrinizə heyrətdəyik,  
Siz dözümdə fil oldunuz.

Ey nəvələr, nəticələr,  
Biz heç nəyik, biz heç nəyik...  
Gecə-gündüz babamızın  
əməlinə heyrətdəyik.

Heyrət edin sizsə bizim  
səbrimizə...  
"Lənət" deyib, siz tüpürün qəbrimizə...

Haqqımızı biz qanmadıq.  
Biz bu günü yola verib  
Gələcəyə inanmadıq!  
Keçirdik öz əlimizlə  
Boynumuzu biz xaltaya,  
Sap olmadıq bir baltaya.  
Ac olsaq da, "toxuq" — dedik.  
Biz ucadan "bəli" deyə çox bağırdıq,  
Qəlbimizdə "yox-yox!" — dedik.

Toz-torpağı yelsovurar,  
Dənəsi də yelə qalmaz.  
Vallah, billah, belə qalmaz.  
Belə qalmaz!

1974

\* \* \*

Qəlbim nə qədər ağladı sirdaşlarımıza,  
Səbrin kasası çağladı göz yaşlarımıza...

Sönmüş odu boş qəlbimizin...  
Yoxsa, öyündük,  
Bir böylə qapazdan gic olan başlarımıza?

Biz damğa vurub kam alırıq bir-birimizdən,  
Öz quşlarımız məhv olur öz daşlarımıza...

Ağlım məni hey səbrə çəkir, "döz" deyir hər gün,  
Ünsiyətə məcbur edir oğraşlarımıza...

Türkük, bizi düşmənlərimiz yüz yerə bölmüş,  
Birləşməliyik, gec-tezi qardaşlarımıza.

Fevral, 1974

## ÖZ 'MƏN'İMİN AĞASI

Öz yurdumda, öz evimdə özgəsi,  
Oldu mənim gülşənimin ağası.  
Ağlar qoydu inamı da sabaha,  
Bu günümün, dünənimin ağası.

O zamanki ümidimdən barındım,  
Bu dövrənin çirkabından arındım.  
Zülmərdən nə ağırdım, nə sindim,  
Ola bildim öz "mən"imin ağası.

Daşdan-daşa vurdu məni diləklər,  
Qədərimə qəh-qəh çəkdi fələklər.  
Öz səmtini dəyişməyən küləklər —  
Vətən adlı yelkənimin ağası!

Kotanımı çox sürsəm də xama mən,  
Yetişmədim bir müqəddəs kama mən.  
Çox çalışdım, çox vuruşdum, amma mən  
Olammadım Vətənimin ağası.

Ölə-ölə rəzalətin içində,  
Bərkiməsəm məşəqqətin içində.  
Bu zülmətin, bu zillətin içində  
Olmuşamsa öz "mən"imin ağası,  
Olacağam Vətənimin ağası!

Mart, 1974

## İNAMIMLA

Sənin uzaq görən iti gözün yox,  
Amma uzaq vuran tankın, topun var.  
Sənin ədalətin, doğru sözün yox,  
Haqqın yoxluğundan quru gopun var.

Güçünü, zorunu gözə dürtmə çox  
Sökən də inamdır, quran da inam.  
Bütün ömrüm boyu ciyərimlə yox,  
Ancaq inamımla nəfəs almışam.

Demə ki, dəryayam, dərindir təkim  
Vallah, quruyursan sən damla-damla.  
İnamdır əqidəm, gücüm, məsləkim,  
Qələbə mənimdir bu inamımla!

Avqust, 1974

Şəki

## SUAL-CAVAB

Ulu zaman!  
Sən varmışan, sən yoxmusan?  
Yoxdu buna vaqif olan.  
Gör necə də gerçək olub uydurulan!  
Gün uydurduq, il uydurduq, ay uydurduq.  
Özümüzdən yalan-yalan say uydurduq.  
Nizam qurduq, ölçü qurduq.  
Getmək üçün,  
Gəlmək üçün.

Ömürlərin  
əvvəlini,  
axırını bilmək üçün.  
Biz zamanı uydurduq ki,  
Qoy günahkar bu dolanan dünya deyil,  
zaman olsun.

Qoy həqiqət yalan olsun.  
İnsan açıb əllərini dedi: — Zaman,  
Niyə sən öz qurdugunu uçurursan?  
Xincir-xincir üyündürsən ömürləri  
Milyon-milyon ildən bəri.  
Bəs axırı harda bitir

Bu dövranın, yoxdu bilən.  
Üyündənin hikmətindən  
Xəbərsizdir üyündən.  
Qoca dünya,  
Qucağında neçə ömür  
Çiçək kimi açıb soldu.  
Beşcə çərək torpaq üçün  
Qan tökənin, baş kəsənin  
Son qisməti iki çərək torpaq oldu.  
Sənsə durdur öz əvvəlki məramında,  
Nə böyüdüñ, nə kiçildin.

İldən-ilə təzələndi

Köhnə cildin.

Qoca dünya,

Bu sahiblik nədir səndə?

Mən ki, səni belə gördüm,

Xəbərsizsən özündən də.

Qoca dünya,

Çox qocasan,

ancaq sənin

Qocalıqdan əsərin yox.

Öz işindən, əməlindən

xəbərin yox.

Sinən üstə kimi sökür,

kimi tikir.

Kimi dərdin özünü də

dəndləndirir,

Kimi dərdi özü çekir.

Nə sökənə nifrətin var,

Nə tikənə bir "sağ olun"...

Baş aşağı dolanırsan,

Bir yönün var, bir də yolun.

Mənsiz dünya! Söylə nəsən?

Mən də bir gün gedəcəyəm,

Bu yoxluğa, söylə, niyə biganəsən?

Anam dünya!

Etibarın bumu sənin?

Sirri nədir möcüzəli bu pərdənin?

Sanki dünya

Piçildədi qulağıma elə bu dəm:

— Gelişindən nə qazandım,

Gedişindən nə itirəm?

Ölümləri rədd eləyən

Gəlimləri rədd eləyir.

Su gəlimlər, bu gedimlər

Məni hər gün təzələyir.

Su bir yerdə durmamalı,

Axmalıdır.

Yerdə pöhrə boy atmalı,

Göydə şimşek çaxmalıdır.

Mənim təzə qalmağımın

Su buluda çevrilməli,

Bulud suya,

Daş torpağa.

İnsanlar da dövr eləyir,

Bulud kimi göyə qalxıb,

Yağış kimi yağa-yağa.

1975

## YALAN

Yalan özü qışqırır ki,  
— Axı, mənim öz adım var.  
Mən yalanam,  
Mən yalanam.  
Niyə məni başqa adla çağırırlar?  
Heç olmasa öz adımla, ünvanımla  
İstəmirəm haqqı danam.  
Yalan özü qışqırır ki:  
— Vallah, billah, mən yalanam!  
Ancaq ona bircə nəfər  
"Sən yalansan!" — deyən oğul  
tapılmadı.  
Yalan oldu düzün adı.

16 may 1976

## ÖLÜMLƏ QARŞI-QARŞIYA

Dünen gecə yuxudaykən  
Qarşılaşdım ölümlə mən.  
Dedim: — Örtün tez qapını,  
Pəncərəni,  
Qoy tapmasın ölüm məni.  
Öz içimdən  
baş qaldırıb  
qəh-qəh çəkdi,  
güldü ölüm.  
Mən ağladım zülüm-zülüm.  
Ölüm dedi: — Mən sənin öz içindəyəm,  
Səninlə bir doğulmuşam.  
Havaxt səndən gen olmuşam?  
Örtmə qapı-pəncərəni,  
Sən ayıra bilərsənmi səndən səni?  
Dedim: — Məndən isteyin nə?  
Dedi: — Hərdən görünməsəm gözlərinə,  
Ayılmazsan bu dünyadan xumarından.  
Deyirəm ki,  
Sən gəlmisən getmək üçün,  
Aylı, insan!  
Dedim: — Axı, nə görmüsən  
Xəzan kimi bu əsməkdə —  
Yaranmışlı yox etməyə tələsməkdə?  
Nə tikirsən,  
Nə qurursan,  
Yaşayanı yox eləyib,  
Yarananı uçurursan.  
Dedi: — Çünkü əbədiyyət öz adımdır.  
Dağıtmaksa inadımdır.  
Həyat — ani,  
Ölüm ölməz.

Zamandan da, məkandan da  
Qoca olan, ölüm bilməz.  
Mən olmasam sular axmaz,  
alov yaxmaz,  
Bulud enməz.  
  
Sular ölər axmazında,  
Qoca dünya təzələnməz.  
Həyat — ölüm! Bir-birinin  
həm ilkidir,  
həm də sonu.  
  
Varlığında görməlisən yoxluğunu.  
Həyat — ölüm!  
    Bir-birinin qənimidir.  
Dünya özü bir yuxudur,  
Yuxu özü varlığında  
    yox kimidir.  
  
Yaranmışın  
    hədəfi mən,  
    yönü mənəm!  
  
Zamanın da, məkanın da  
    Sonu mənəm.  
    Sonu mənəm!  
  
Mən əbədi soyuqluğam,  
Mən heçliyəm,  
Mən yoxluğam!  
Dedim: — Söylə, heçlik nədir?  
Mən heçliyi dərk etmirəm.  
Dedi: — heçlik ikimizin birliyidir,  
Mən ki, səni tərk etmirəm.

May, 1976

## QƏZƏB BORCUMUZ

Zülümən göylərə direk oldu ah,  
Axır sarsıtdılar iradəmizi.  
Yaşamaq əzaba dönüb, ay Allah,  
Ya öldür, bu dərddən ya qurtar bizi.

Təzə izlər açdı təzə xəbislər,  
Zülmü geydirdilər gündə bir dona.  
Səslər gətirdilər, lap yeni səslər  
Zülmün Nuhdan qalan əlifbasına.

Arxamız dərədir, önməz qaya,  
Nə öndə sabah var, nə dalda keçmiş.  
Deyirəm, yaşamaq — bəlkə dünyaya  
Qəzəb borcumuzu ödəmək imiş?!

13 iyul 1976  
Şəki

## DİZ ÜSTƏ

O, çox əzəmətli, çox qüvvətlidir.  
Böyükdür,  
Nəhəngdir və qüdretlidir.  
Bunu çox eştidik, çox dedik düzü.  
Çox deyib, alçaltdıq öz-özümüzü.

Onun böyüklüyü aydınlaşdır bizə.  
Bir baxaq,  
Bir görək,  
bilək, biz nəyik?

O, böyük görünür gözlərimizə,  
Nədən ki, özümüz diz üstündəyik.

Kiçildik, biz ona böyük dedikcə,  
Yetər bu səcdələr, bu diz çökmələr.  
Biz onun önünde iməklədikcə  
Əzdi başımızı nallı çəkmələr.

Duraq ayaq üstə!  
Axı, ərik biz.  
Qalxsaq, o kiçilər, böyüyərik biz.

17 avqust 1976  
Şəki

## ÖZGƏ LİMANLARA

İtirib həyatda bəzən büsbütün  
Tapirdim özümü yuxularımda.  
Bağrına dağ basıb cəllad qorxunun,  
Deyirdim sözümü yuxularımda.

Yuxumda gürz vuran Koroğluyam mən,  
Ayıldım, mələyən bir toğluyam mən.  
Qurdun qapısına gələr, mələrəm,  
Bir çəngə ot üçün mələr, mələrəm.

Mənə qüvvət verin, mənə güc verin,  
Məni babam kimi kişiləşdirin.  
Nağıl yuxularım, bal yuxularım,  
Çaylardan ümmana yol yuxularım  
Özgə limanlara yol alır daha.  
Yoxsa, özüm kimi qocalır daha?!

24 iyul 1976

## TARİX

Bizi ayırdılar mənliyimizdən,  
Millət kökdən qopan bir budaq oldu.  
Süzüldü yad səsi öz neyimizdən,  
Keçmişin üzünə indim ağ oldu.

Hələ unuduldu Quran da, din də,  
Keçib gəldiyimiz yollar danıldı.  
Əridik özgələr, yadlar içində,  
Hünərli, zəfərli illər danıldı.

Tarixdir hər daşın, qayanın yaşı,  
Tarixlə bağlıdır insan, yurduna.  
Yox isə bir xalqın tarix yaddaşı,  
Vətən də quruca torpaqdır ona.

*Yanvar, 1977*

17 yanvar 1977  
502

## VƏR-YOX

— Getmədin ardınca sən arzu, kamın  
Beləysə, dünyadan nədir məramın?

— Qəlbi təmizləmək qərəzdən, kindən,  
Gerçəyə tapınmaq, haqqa can atmaq.  
Var kimi görünən yoxluq içindən  
Yox kimi görünən varlığa çatmaq!

1977

## MÜSAVAT

Zülmətlə savaşlarda zəfər çaldığı gündən,  
Qətblərdə azadlıq odu yandırdı Müsavat.  
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,  
Boz qurdı könüllərdə oyandırdı Müsavat.

Meydan oxudu qan çı�ayıən dövrana qarşı,  
Hər zalimə, hər nadana, hər hədyana qarşı.  
Tügyan elədi eyləki zülm insana qarşı,  
Öz həddini zalimlərə qandırdı Müsavat.

İlhamını almış o, Vətən adlı gözəldən,  
İman suyunu, çünki, o içmişdi düz əldən.  
Xalq naminə haqq adlı vuruşlarda əzəldən  
Ön cərgədə hər tilsimi sindirdi Müsavat.

Öndər dedi: — İstiqbal üçün dağ aşalım biz,  
İstiqlala, istiqbala daim qoşalım biz,  
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz  
Amalına bir xalqı inandırdı Müsavat.

Amalı təmiz, məqsədi aydın, üzü ağıdır,  
Ön ali məramında qərəzlərdən uzaqdır.  
Tarix şüuru-xalqımı millet yapacaqdır,  
Haqdan dönəni haqqa tapındırdı Müsavat.

Düzlük şüarı daima çarşıdı yalanla,  
Torpaqdan alıb qudrəti, kökləndi zamanla.  
Cənnət edəcək amala dönmüş bir imanla  
Ünvani Azərbaycan olan yurdu Müsavat.

Fevral, 1977

## ALLAHU-ƏKBƏR

Allaha ucalan ulu bir yolun  
İllkin pilləsidir Allahu-Əkbər.  
Haqqı dananların üzünə dəymisi,  
Haqqın şilləsidir Allahu-Əkbər.

Göylərin nidası ucalıb yerdən,  
Daim xilas edir xeyiri şərdən.  
Qüdrəti-kamilin minarələrdən  
Gələn nəğməsidir Allahu-Əkbər.

Məkana, zamana, dövrə o, soltan!  
Odur həqiqətə qapılar açan.  
Möminlik yolunda qəlbə nur saçan —  
İman şöləsidir Allahu-Əkbər.

Ondan əriyər sinə dağları,  
İşığa bürüyər qaranlıqları.  
Donmuş ümidi, batmış haqları  
Bir anda isidər Allahu-Əkbər.

Dünyanın əzəli borcludur ona,  
O bir pəncərədir əvvəldən sona.  
Görünməz dünyanın var olduğuna  
İnam müjdəsidir Allahu-Əkbər.

Odur əyriliyə düzün həmləsi —  
Rəhmin ilk nidası, axır cümlesi!  
Allahın səsidi vicdanın səsi,  
Vicdanın səsidi Allahu-Əkbər.

1977, İstanbul

## ÇÖLDƏ HAQQ AXTARMA

Hamı çölə baxır,  
Könülsüzlüyü  
Heç kəs hünər bilməz içində baxsa.  
Hamı çöldən umur haqqı, düzlüyü,  
Çöldə haqq axtarma, içində yoxsa.

Adam axtarıram, hamidan önce  
İçini arasın, özünü görsün.  
Hardasa boğulan haqqı görünce  
Haqsızın üstünə qılınc süyürsun.

Haqsızın səsi gur, rəngi də min-min,  
Hər yerdə görürük təntənəsini.  
Adam axtarıram, eşidə bilsin  
Quyuda boğulan haqqın səsini.

İnsan da ölüdür vicdan öləndə,  
Ağlasın, gerçeyi çağırın yasa.  
Biz insan deyilik haqq döyüldəndə  
Vicdan içimizdə qımlıdanmasa.

Hamı çölə baxır,  
Könülsüzlüyü  
Heç kəs hünər bilməz içində baxsa.  
Hamı çöldən umur haqqı, düzlüyü  
Çöldə haqq axtarma, içində yoxsa.

10 yanvar 1978

## QAYTARA BİLƏRMİ?

Həkim nüsxə yazır,  
Çöhrəsi dalğın.  
Kağızın o üzü, bu üzü doldu.  
Mənim neçə illik əzablarım,  
Ağrımın, acımın çarəsidir bu?

O, öz yazdığını inanır, görən?  
İnana biləydim mən də kaş ona.  
Çəkdiymi dərdimi tərəzilə sən —  
Həkim, qiyas oldu hansı daş, ona?

Yaşımı soruştun, ağrı-acılar  
Ölçüldü dünyada hansı yaş ilə?  
İnsan əzabını çəkə bildilər  
Hansı tərəzilə, hansı daş ilə?

Nə dərdimi bildin, nə dərmanımı,  
Bunlar təsəlli dir,  
Təsəlli yalnız!  
Bir ömürlük dərdin ağırlığını  
Heç çəkə bilərmi bir parça kağız?

Verdiyin nüsxədə o qüdrət hanı —  
Açılsın düyülər, gümanlar, həkim?  
Zamanın insandan aldıqlarını  
Qaytara bilərmi dərmanlar, həkim?

Yazım öz dərdimin nüsxəsini mən:  
Bir səhər şəfəqi, bir qom yasəmən.  
İlk sevgim, ilk görüş, ilk qəsəm, ilk and.  
Quşa daş atdığım qarağac sapand.  
Xərçəngdən, infarktdan xəbərsizliyim,

Dağlarda çaldığım o qarğı neyim,  
Geriyə qayıtsın çilingağacım,  
Dinlösün dərdimi öz anam, bacım.  
Marxal dərəsində ilk ayaq izim,  
Taxçalı, boxçalı komamız bizim,  
Şirin nağıllara inamım gəlsin,  
Sehirlə yollara inamım gəlsin.  
Gəlsin, simurq quşun lələyi gəlsin,  
Məlik Məhəmmədin biləyi gəlsin.

Hanı mərd əlində sehirlə toppuz? —  
Vura, zülmün evi uçula dərhal.  
Hanı yaddan çıxan o sehirlə söz —  
Mən deyəm, qapılar açıla dərhal.

Gündə neçə dəfə bu zaman məni  
Dərdimlə bərabər udur, ay həkim.  
Aldat o nüsxənlə sən özgəsini,  
Dərdimin dərmanı budur, ay həkim.

1978

## ÖMÜRLƏ ÖDƏDİK

Arzuyla imkanın davası bitməz,  
Qocaldı bu cenglər, davalalar bizi.  
Dalınca qaçıqca biz arzuların  
Vaxt da dalımızca qovalar bizi.

Heç nə arzulama, heç nə istəmə  
Elə yox kimidir dünyanın varı.  
Dünya geldi-gedər mənzilmış, demə,  
Biz də bu mənzilin kirədarları.

Biz mənzil haqqını ödədik hər il,  
Yaşamaq haqqını qazanmaq üçün.  
Ancaq bilmədik ki,

pul ilə deyil,  
Ömürlə ödədik biz onu hər gün.

24 fevral 1979

## ALLAHIN ZİDDİ Kİ, YOXDUR

Dedi: — Ağlım ora varmaz, yoxun isbatı da yox.  
Görmürəm, görmədiyim bir şeyin heç zati da yox.

Dedim: — Heç söz də görünmür gözə, lakin can  
alar,  
Onun hökmüylə ürəklər gah enər, gah uclar.

Hər şey öz ziddi ilə aşkar olurkən binədən  
Allahin ziddi ki, yoxdur, görəməzsən onu sən.

May, 1979

## AYI

— Ata, ayı gəlib məhəlləmizə  
Yaman toy tutacaq, deyəsən, biza.  
— Bilirəm, ay oğul,

ac ayılardan  
Nə desən görmüşəm.  
Gözlərəm yenə.  
Ancaq bu gəlişi yozma heç zaman  
Ayının gücünə, cəsarətinə.  
Onun məhlədəki hökmündən, yəqin  
Xəter toxunacaq bir zaman bize.  
Dərd budur: Ayını qeyrətimizin  
Kəmliyi gətirib məhəlləmizə.

15 iyul 1979

Şəki

## LAL-KAR

Dil açmada lallıq da gedər, karlığımız da.  
Çün lallığımız doğmuş idi karlığımızdan.

Şəhriyar

Həm lal olduq, həm də kar  
Lallıq karlıqdan doğar.  
Niyə lal olduq, görən?  
Bunu bilirsənmi sən?  
Bunu bilək biz əvvəl,  
Ötənlərə baş vuraq  
Bunun üçün indi gəl.  
Zaman-zaman əzildik,  
Məhkum olduğumuzu  
Nə anladıq, nə bildik.  
Bununçün da soydular  
Dərimizi qatbaqat.  
Haqqımızı kimsədən istəmədik, ey ustad.  
Çünki onu qanmadıq,  
Bu miskin halımızdan  
Qızarıb utanmadıq.  
Bütün dünya oyandı,  
Biz hələ oyanmadıq.  
Susduq, hər şeyə dözdük.  
İçimizdən oyulduq.  
Karlıqdan lal olmadıq,  
Susduq — deyə lal olduq.  
Sabırımız demişkən:  
"Bir əcayib şeyik biz".  
Tərs gəlib hər işimiz.  
Bizim çəqqalımız da  
Gəlir öz dağımızdan.  
Bizim karlığımız da,  
Bizim lallığımız da  
Doğub susmağımızdan.

25 iyul 1979, Şəki

## SƏBR ELƏDİK

Açan gündən gözümüzü  
Ümidlərin laylasında  
Xumar gördük özümüzü.  
Arzumuzu vermədilər,  
Bizə ancaq döz dedilər.  
Ele bildik, düz dedilər.  
Hər gecənin gündüzü var,  
Gələcək gündüz, dedilər.  
Biz gözlədik.  
Qəlbimizdə baş qaldıran  
ümidləri əzizlədik.  
Hey izlədik,  
Uca-uca kürsülərdən  
Vəz olunan nitqləri.  
Həyatda yox,  
qəzetlərdə göstərdilər  
bizə yalnız xeyri-şəri.  
Şirin-şəkər yalanları yeyə-yeyə  
Biz inandıq gələcəyə.  
O gəlmədi,  
Düz əyildi,  
Əyriliklər düzəlmədi.  
Arzumuzun əvəzinə  
Bizə yenə söz verdilər.  
Həqiqəti görməməkçün  
Dəyişdirib gözümüzü  
Bizə başqa göz verdilər.  
Baxıb saxta gözümüzə  
Hamar gördük cuxuru biz.  
Saray bildik axuru biz.  
Görəmmədik qat bağlayan paxırı biz.  
Bu paxırı görənləri,

Xalq yolunda candan keçən ərənləri  
"Xalq düşməni" damgasıyla  
Ləkələyib məhv etdilər.  
Haqq adına haqqı yixib sürüdürlər.  
Bozu ağdan seçənləri  
zindanlarda çürütdülər.  
Susub dözdük, döz dedilər.  
Sözdən boluq,  
Söz içində üz dedilər.  
Söz içində üzə-üzə  
Səbrimizdən bəzək vurduq ömrümüzə.  
Hər cəfaya dözə-dözə  
Biz alçaldıq addimbaşı.  
Qul etdilər vətənində vətəndaşı,  
Ayaq altda palaz oldu ləyaqəti.  
Biz ucalıq zənn elədik rəzaləti.  
Səbr elədik.  
Qara günü ağı söz ilə pərdələdik.  
Zənn etməyin,  
bədbəxtliyi özümüzə dərd elədik.  
"Biz xoşbəxtik, bəxtəvərik" — sözlərini  
Şuar kimi dilimizdə vird elədik.  
Qırıb qalın meşələri  
Pambıq əkdik.  
Qanımızdan gülab çəkdik.  
Yüz hektarın məhsulunu on hektara,  
On nəfərin məhsulunu bir nəfərə  
yaza-yaza,  
Həm insanı, həm torpağı  
Necə verdik biz güdəza.  
Meydan verdik ağı yalana,  
Həqiqət də tapdalana-tapdalana  
Çəkildi dağlar dalına,  
Bəlkə... orda daldalana.

Səbr elədik,  
Özümüzə cəbr elədik.  
Orden, medal yarışında  
Dumanladıb beyinləri  
DDT-yələ zəhərlədik  
Yüz-yüzleri, min-minləri,  
Bircə çəngə ağı pambığa  
Qurban verdik gənc qızları, gəlinləri.  
Bu dünyaya göz aqmamış körpələri  
Bətnədəcə zəhərlədik.  
Yaşamadıq, baş girledik  
Yalan-yalan vədləri yeyə-yeyə,  
Ümid ilə qarnımızı doyuzdurub,  
Biz imanla yenə baxdıq gələcəyə.  
Gələcəklər gəlib keçdi,  
Ümidimiz doğrulmadı.  
Şirin-şəker yuxular da çin olmadı.  
Amma yenə səbr elədik.  
Qəlbimizi arzulara qəbr elədik.  
Susmağı da qeyrət sandı qeyrətimiz.  
Səbrimizin laylasında  
xumarlandı qeyrətimiz.  
Bu dözümə,  
Bu zülümə  
Heyrətdədir heyrətimiz!

Sentyabr, 1979

## ALUŞTADA ƏMƏTXAN SULTANIN HEYKƏLİ ÖNÜNDƏ

Müharibə illərində Krim tatarlannı  
Krimdan sürgün etmiş, amma döyüş-  
lərdə böyük qəhrəmanlıq göstərərək,  
iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı  
almış Tatar oğlu Əmətxan Sultana  
doğulduğu Aluştada şəhərində heykəl  
qoymuşlar. Paradoxsa baxın! Millətin  
qovulduğu yerdə həmin millətin oğlu-  
na heykəl!

Əmət Sultan,  
De, hardadır indi sənin ana yurdun?  
Sən cəbhədə Rusiyani qoruyurdun.  
Həmən ölkə Vətənindən sürgün etdi  
millətini,  
Tapdaladı namusunu, qeyrətini.  
O, üzünə gülə-gülə  
Yaxşılığın əvəzini çıxdı belə!  
Eşitmışəm, bu təhqirdən  
Sinən olmuş oyuq-oyuq  
Sənin ana torpağından özünə yox,  
Təkcə sənin heykəlinə yer verdilər.  
Sənə sənin qan baharı göstərdilər.  
Dəyərinə diqqət elə,  
Alçaldılan şərəf, şanın!  
Vətənində ucaltdılar  
heykəlini qəhrəmanın.  
Dedilər ki, biz sevirik Əmətxanı.  
Demədilər: Bu igidi yetişdirən  
millət hanı?  
O, göydənmi düşdü yerə?  
Atası kim, anası kim? Milləti nə?

O igidin məhəbbəti yox idimi  
Vətənindən qovdığınız millətinə?  
Dösünə cüt ulduz taxıb dedilər ki:  
"Öz millətin sənə yaddır.

Atan da biz, anan da biz.  
Dedilər ki, sən yaxşısan,  
Atan da pis, anan da pis..."  
Heykələ bax!

Qəzəb yağır baxışından.  
Sən dostunla düşmənini  
Seçəmmədin, ey Əmətxan!  
Sən qəzəblə nə baxırsan Qərbə san?  
Döndər, döndər sən Şimala  
O qəzəbli baxışları.  
Qərbə deyil, qardaş, sənin  
Şimaldadır öz düşmənin!  
O düşmən ki, torpağına sahib olub  
Səni dandı.

"Ayı dağ"<sup>1</sup> ayılandı.  
Necə deyim "qəhrəmansan"  
mən də sənə —  
Dostu ilə düşmənini seçməyənə?  
Sənin iti nəzərin var.  
Yaxşı vuran,  
Ancaq niyə vurduğunu  
Düşünməyən bir ovçuya bənzərin var.  
Ataşın öz ürəyin hədəf oldu,  
Şərəfsizlik indi dönüb şərəf oldu.  
Heykələ bax! Dayanıbdır əzəmətlə,  
Ləyaqətlə.  
Millətinin şərəfini

Qoruyan bir igid kimi.  
Döşündəki o ulduzlar

Əldən çıxan torpağının əvəzimi?  
Əmət Sultan,  
Sənə haram elədilər halalını.  
Sən tutuşdur heykəldəki qürurunla  
Həyatdakı bu halını.  
Vallah, billah, yaraşmayır qürur sənə,  
Qanan hər kəs gülür sənə!  
Kimdir sənin o dünənki qürurunu  
Bir quruşa bu gün alan.  
... Ey Vətəndə daşa dönüb yalqız qalan!  
Sən döyüsdün  
Düşməninin düşməniylə nahaq yerə.  
Döşündəki nişanlardan  
Bu gün gərək Vətən boyda  
Dərd göyərə, qəm göyərə!

6—7 aprel 1980  
*Krum, Aluştə*

## BU DA BİR ÜSULDUR...

Babam sultan idi, atam qul oldu,  
Atam yağmalandı, atam soyuldu.  
Mən də soyuluram, bir fərqimiz var:  
Atam dərk edirdi soyulduğunu,  
Səadət bilirom mən səfəh bunu.

Atamın sərvəti daşındı, yalnız  
Damğa vurmalar fikirlərinə.  
O, öz ağılı ilə düşündü, yalnız  
Düşünən olmadı onun yerinə.

Qanımı sordular... Qanmayıım deyə  
Fikrimə, ağlıma qandal vurdular.  
Sərvətim daşındı... üstəlik hələ,  
Özümü özümə unutdurdular.

Bu da bir üsuldur, qədimdən qədim  
Zalimlər ayırrı kökü budaqdan...  
Elə səfəh oldum, seçə bilmədim  
Zülmü əsarətdən, haqqı nahaqdan.

Mən öz faciəmi səadət bildim,  
Toyumda ağladım, yasında güldüm.  
Zülmətə nur dedim, yoxa var dedim,  
Ən böyük bədbəxtə bəxtiyar dedim.  
Ayra bilmədim xeyiri şərdən —  
Doğrunu əyridən, duzu şəkərdən.

Nə yönüm görünür, nə də sahilim,  
Mənə zülm edənə pənahim dedim.  
Məni yaradana mənim qatılım,  
Amma qatılımə allahım dedim.

*Fevral, 1981*

## BASQASININ YASINDA

Dərindir, qorxuludur sakit axan lal sular,  
Bir kəlmənin içində bəzən neçə söz yatır.  
Adı gözlə görünməz orda yatan duyğular,  
Çözeləsən, görərsən kül altında köz yatır.

İçimi göstərmədəm cahil tutan güzgüyə,  
Üzdə gülüb, içimdə müşkülüümə ağladım.  
Milletimin dərdini ünvanlayıb özgəyə,  
Başqasının yaşında öz ölümə ağladım.

*Dekabr, 1981*

\* \* \*

Alçaqlığı bir qayə sanıb "yüksəlirk" biz,  
Alçaqlığı, satqınılıq qeyrət bilirik biz.

Qanmazlığımız qanmağıımızmış, demə, yarəb,  
Qollardakı zəncirləri ziynət bilirik biz.

Yaxşıyla pisin fərqini dərk etmədi nadan,  
Bədbəxtliyi, vallahi, səadət bilirik biz.

Biz burda külük, orda cəhənnəm bizə neylər?  
Dünyavi cəhənnəmləri cənnət bilirik biz.

Zindanda doğulduq, o qədər zülmə alışdıq,  
Məhbusu azad, zülmü ədalət bilirik biz.

Hər zülmə şükürər deyə zülmətdə süründük,  
Məhbusluğu, məhkumluğu qismət bilirik biz.

Sabir o zaman cəhl ilə nadanlığa gülmüş,  
Nadanlığı indiyə fərasət bilirik biz.

Alçaqlığı məslək götürüb "yüksəlirk" biz,  
Alçaqlığı, satqınılıq qeyrət bilirik biz.

*1982*

## HÜSEYN CAVİDƏ

Sənin amalını çəkdilər dara,  
İllər gəlib keçdi bir hovur kimi.  
Vücudun torpağa dönəndən sonra  
Ana torpağına döndün nur kimi.

1983

## KİMİN ƏLİLƏ?

Bir eldə neçə yol, neçə inam var  
Bu yollar, inamlar güclüdür bizdən.  
Vətəni doğrayan, bölən hüdudlar  
Düşdü xəritəyə "qeyrətimizdən".

Qeyrət torbası yiq söhbətdə, sözdə  
Axır qanımızdan qanı Babəkin.  
Əslində, bölünüb qeyrətimiz də  
Bölünən yurdumuz, dilimiz təkin.

Niyə ayaqlara düşdü bir belə  
Bu xalqın namusu, şərəfi, yarəb?  
Bu bədbəxt millətin —  
kimin əlilə,  
Harda düyüñ düşüb kələfi, yarəb?

Girib qınımıza kiçilmişik biz,  
Hamımız bir qismət çörək hayında.  
Qurtarıır ən böyük mübarizəmiz  
Yaddan aldığıñız tula payında.

Hünər damarımız kəsilib çoxdan,  
Seçilmir, vallahi, yatan oyaqdan.

Bu xəstə milletin qızdırmasını  
Ölçməyi bacaran termometr yox!  
Qorxu — kişiliyin əyləc basanı,  
Biz öz qorxumuzda dəfn olunmuşuq.

*İyun, 1983*

## BƏLKƏ AYILDIM

Z.Balayanın "Ocağ"ına cavab.

Gah Şərqə, gah Qərbə qol-budaq atdıq,  
Biz tarix yazmadıq, tarix yaratdıq.  
Sizsə özünüzə hey zaman-zaman  
Tarix uydurdunuz şerdən, yalandan.  
Gerçeyin üzünə boyā sürtdünüz,  
Böhtəni doğru tək gözə dürtdünüz.

Utanmaz üzünlə, Balayan, utan  
"Bala"dan yaranmış öz soyadından.  
Nədir Ələkçiyən, Dəmirçiyənlar?  
Ələyə, dəmirə sən nə deyirsən?  
Türkü bəyənməyib sən açıq-əşkar  
Türkün sərvətini mənimseyirsən?

Nə tez cığırından çıxıb qudurduq,  
Dünənki ağanın üzünə durduq.  
Rusun hiyləsiylə köcüb İrandan  
Bizə sıginmaqçın, maska geydiniz.  
Pənah xan Şuşanı tikdirən zaman  
Çaydan daş daşıyan qulbeçəyiniz.  
Vaxt keçdi, girdiniz başqa bir dona,  
Düşdünüz ağlıq iddiasına.  
Guya bu torpağın qəsbkarı biz,  
Əsl sahibkarı yalnız sizsiniz.  
Tarixin dərsləri unudulammaz,  
Dünənki nökərdən ağa olammaz.  
Saxta dəllillərlə yanın bu "ocaq"  
Nifrət çöpləriylə qalanıb ancaq.  
Geydin astarını sən həqiqətin,  
Hər kəlmən uydurma, hər sözün qərəz.

Türkə bəslədiyin kinin, nifrətin  
Siqləti çəkiyə, ölçüyə gəlməz.  
Düşmen kəsildiniz haqqə, gerçəyə  
Əslində olmayan "soyqırım" deyə.  
Bürüdü dünyani hay-harayınız,  
Quyruq bulamaqda yoxdur tayınız.  
Sənin tarixinin dolanbac yolu  
Yalanla, böhtanla, şərlə dopdolu.  
Allah elə bil ki, yaradıb səni  
Bizim başımıza bəla, erməni!

Həmişə oyaqsan...  
sən bu gününə,  
Mənsə keçmişimə uydum, bayıldım.  
Uydur yalanları, uydur sən yenə  
Bəlkə qəflətimdən bir gün ayıldım.  
Mən öz keçmişimlə xumarəm hələ,  
Balayan, sən allah, məni iynələ.  
Elə iynələ ki göynəyən ağrı  
Mənə çıxdan çatıb, hamiya çatsın.  
Düşünüb sabahı deyirəm, bari  
Rəhbərim oyanıb xalqı oyatsın.

Dekabr, 1984

## BÍR ULU MƏZAR

Xalqa milli azadlığın nə olduğunu  
başa saldıq.

M.Ə.Rəsulzadə

Gəldim ziyarətə bir ulu qəbri,  
Arzumla, fikrilmə dopdolu qəbri.  
Kimdir burda yatan?  
— Şanlı dünənim.  
Məkkəmin içində Məkkəmdir mənim.

Bu ulu məzaraya Məkkəmdir — dedim.  
Mən ondan bir ovuc torpaq götürdüm.  
Bu ulu məzarı məzar bilmədim,  
Yatanın böyüklük haqqını gördüm.

Mənimcün bu məzar bir məzar deyil,  
Dünənki qüdrətim, fərasətimdir.  
İki il yaşayan, yalnız iki il —  
Qundaqda boğulan hürriyyətimdir.

Dəydi bir-birinə əvvəl də, son da  
Yatır bu məzarda eşqim, vicdanım.  
Qədim Türk elinin ana qoynunda  
Yatır bəxti yatan Azərbaycanım.  
Yatır bu məzarda, qeyrətim, yatır,  
Dünənki şərəfim, şöhrətim yatır.

Yatır millətimin öz ilkin adı,  
"Mən də varam" — deyən səsi, fəryadı.

Yatır səadətim, yatır bayraqım,  
Yatır qənimimə mənim göz dağım.  
Yatır öz keçmişim, yatır səhərim,  
İyirmidən bu yana itirdiklərim.

Atam, azadlığın nə olduğunu —  
Onun ləzzətini dərk etdi xalqım.  
Sabah, ya biri gün, bilirəm bunu,  
Yenə qalxacaqdır enən bayraqım.

Qəbrindən aldığım tütyə torpağı  
Sənin qaldırıldığı şanlı bayraqın  
Dibinə qururla tökəcəyəm mən.  
Orda gələcəyi əkəcəyəm mən.

20 oktyabr 1987

Ankara

## MÜNDƏRİCAT

Ön söz .....	3
Yox .....	15
Əmzik .....	16
Günah əsrin özündədir .....	17
Pambıq .....	18
Aldanış .....	19
Oldu .....	20
Vətəndaşlıq vəsiqəm .....	21
Pompey xərabələri önündə .....	26
"Krim, Yalta, Qızıldاش..." .....	27
Azəroğluna .....	28
Assori .....	29
Onun pərişanlığı .....	32
Anlamaq çətin .....	34
Əhməd, ay Əhməd .....	35
Qərib .....	36
"Bu gün bayram edir qırğız elləri" .....	37
150 il .....	38
Nağıl-həyat .....	39
Zindanda şer .....	41
XX əsrin adamı .....	52
Kirovun heykəli .....	53
Krimdə tatar qəbirləri .....	55
Məndən qorxursan! .....	56
Torpaqdan pay olmaz .....	57
Dedim, dedilər .....	60
Daş qayalar .....	61

Kal oldum .....	62
Vəkil .....	63
Hörümçək tor bağladı .....	64
Damçı-damçı .....	66
Xalq düşmənləri .....	68
Dərələr .....	69
"Özümə də görünmeyən..." .....	71
Mən xəyal yemişəm .....	72
Sahirə cavab .....	73
Qorxu .....	74
Yuxularım .....	75
"Mənim səbrim" .....	77
Qəribədir .....	78
At kişnədi .....	79
Soğan .....	80
Səmed Mensura .....	82
Xəyal-xəyal .....	83
Bele qalmaz .....	84
"Qəlbim nə qədər ağladı sirdaşlarımıza" .....	86
Öz "mən"imin ağası .....	87
İnamımla .....	88
Sual-cavab .....	89
Yalan .....	92
Ölümlə qarşı-qarşıya .....	93
Qəzəb borcumuz .....	95
Diz üstə .....	96
Özgə limanlara .....	97
Tarix .....	98
Var-yox .....	99

Müsavat	100
Allahu-əkbər	101
Çöldə haqq axtarma	102
Qaytara bilərmi?	103
Ömürlə ödədik	105
Allahın ziddi ki, yoxdur.	106
Ayi	107
Lal-kar	108
Səbr elədik	109
Alıştada Əmətxan Sultanın heykəli önündə	112
Bu da bir üsuldur	115
Başqasının yasında	116
"Alçaqlığı bir qayə sanıb..."	117
Hüseyn Cavidə	118
Kimin əlilə?	119
Bəlkə ayıldım	120
Bir ulu məzar	122

Nəşriyyatın direktoru  
Redaktoru  
Operatoru  
Komputer tərtibatçısı

**Məleykə Əsgərova**  
**Xalıq Əliyev**  
**İradə Hüseynova**  
**Aleksandr Popov**

Çapa imzalanmış 01.11.2002.  
Formatı 60x84 1/16.  
Fiziki ç/v 8,0. Şərti ç/v 7,44.  
Sifariş 51. Tiraj 200.

**"Təfəkkür" Nəşriyyat-Poliqrafiya Mərkəzi**  
Ünvan: 370108. Bakı, Təbriz 19.  
Tel.: (850) 323-10-44

İntro	100
Aşkarının hər	101
Sənəd hərəkət etməyən qəzəbədil	102
Qəzəbədilərinin vəyiqə pləsk	103
Qəzəbədilərinin qurucusallı qəzəb	104
Dəvətə ödəmə vəqə'l mənzəzədə	105
Azərbaycan əzdiyi vəzifələr	106
İnteraktiv	107
Şəhər Mətbəsi	108
Şəhər Mətbəsi - Əməkdaşlılıq və həyata keçirilmə	109
Şəhər Mətbəsi - Əməkdaşlılıq	110
Şəhər Mətbəsi - Əməkdaşlılıq	111
Şəhər Mətbəsi - Əməkdaşlılıq	112
Şəhər Mətbəsi - Əməkdaşlılıq	113
Şəhər Mətbəsi - Əməkdaşlılıq	114
Şəhər Mətbəsi - Əməkdaşlılıq	115
Şəhər Mətbəsi - Əməkdaşlılıq	116
Şəhər Mətbəsi - Əməkdaşlılıq	117
Şəhər Mətbəsi - Əməkdaşlılıq	118
Şəhər Mətbəsi - Əməkdaşlılıq	119
Şəhər Mətbəsi - Əməkdaşlılıq	120
Şəhər Mətbəsi - Əməkdaşlılıq	121
Şəhər Mətbəsi - Əməkdaşlılıq	122

Qəzəbədilərinin qəzəbədil  
Şəhər Mətbəsi - Əməkdaşlılıq  
Şəhər Mətbəsi - Əməkdaşlılıq  
Şəhər Mətbəsi - Əməkdaşlılıq

**BƏXTİYAR VAHABZADƏ**  
**Səndiqdan səslər**  
**(Şerlər)**  
 Azərbaycan dilində  
 Bakı—Təfəkkür—2002

W6  
V-15